

İNGİLİŞ, ALMAN, FRANSIZ DİLLƏRİ

(I, II və III ixtisas qrupları üçün)

Ümumtəhsil məktəbləri üçün xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qüvvədə olan programlarda bu dillərin tədrisinin başlıca vəzifəsi öyrənilən dili ünsiyyət vasitəsinə çevirmək və ondan kommunikativ məqsəd üçün istifadə etmək kimi müəyyən olunmuşdur. Buna uyğun olaraq ümumtəhsil məktəblərində xarici dillərin tədrisinin əsas məzmunu şagirdlərdə dil və nitq sahəsində bilik və bacarıqların formalasdırılması, xarici dil təliminin həyatla əlaqəsinin möhkəmləndirilməsi, yəni dil sahəsində qazanılmış bilik və bacarıqların nizamlanıb nitq vərdişlərinə çevriləməsi istiqamətinə yönəldilmişdir.

Xarici dillərdən test imtahanının məzmununda abituriyentlərin nitq sahəsindəki bacarıqlarının, öyrənilən dildə öz fikirlərini ifadə edə bilmə, oxuduqları məlumatları anlama, həmsöhbətləri ilə ünsiyyət yaratma bacarıqlarının, məntiqi təfəkkür tərzinin üzə çıxarılmasına daha geniş yer verilir. Xüsusilə, filolojiyönümlü 3-cü ixtisas qrupu abituriyentlərinə imtahan zamanı təklif olunan test tapşırıqlarında daha geniş və dərin linqvistik bacarıq və vərdişlərin yoxlanılması nəzərdə tutulur.

Odur ki, cari ildə də abituriyentlər imtahana hazırlaşan zaman dillə bağlı bilikləri mənimsəməklə yanaşı, bu sahədə vərdiş və bacarıqların qazanılmasına daha çox fikir verməli, qazandıqları biliklərdən praktik olaraq istifadə etməyi öyrənməlidirlər.

Təqdim olunan ingilis, alman, fransız dilləri üzrə qəbul programlarında hər bir dil üzrə testlə yoxlanmanın məzmunu, strukturu və məqsədləri müəyyən edilir.

Programlara daxil edilmiş material orta məktəb həcmində olub sistemli xarakter daşıyır. Bu, abituriyentlərə imtahana hazırlaşan zaman öz biliklərini dil haqqında elmin əsaslarına uyğun şəkildə nizama salmağa, mövzuları əlaqəli şəkildə təkrarlamaga, fonetika, leksika, sözdüzəltmə, qrammatika sahəsində qazandıqları bacarıq və vərdişləri daha da möhkəmləndirməyə kömək edəcəkdir.

Leksik minimuma gəldikdə, xatırlatmaq istərdik ki, nəzərdə tutulmuş 2500 produktiv (aktiv) və 600-700 reseptiv (passiv) lügət fondu hazırda son hədd sayıyla bilməz. Odur ki, leksik minimum dedikdə, TQDK-nın abituriyentlərə kömək məqsədi ilə nəşr etdiyi müvafiq lügətlərə daxil edilmiş söz ehtiyatı nəzərdə tutulur.

Programlar iki hissədən ibarətdir. Birinci hissədə (bu hissə bütün dillər üçün eynidir) abituriyentlərin yiyələnməli olduqları bilik, bacarıq və vərdişlər minimumu göstərilir. İkinci hissə müvafiq dildə nitq fəaliyyətinin inkişafı, rabitəli nitq vərdişlərinin formalasdırılması üçün zəruri olan fonetik, leksik və qrammatik minimumdan ibarətdir.

Danişq sahəsində bacarıq və vərdişlər dedikdə aşağıdakılardan nəzərdə tutulur:

- dil sahəsində istifadə olunan əsas anlayışları fərqləndirmək;
- hərf və səsləri bir-birindən fərqləndirə bilmək;
- sözlərdə (sadə, düzəltmə və mürəkkəb sözlərdə) vurğunu müəyyən etmək;
- sadə cümlədə (nəqli, əmr və sual cümlələrində) intonasiya növlərini ayırmaq;
- verilmiş suffiks və prefikslerin köməyi ilə sözlər düzəltmək; sadə, düzəltmə və mürəkkəb sözləri fərqləndirmək;
- sözlərin bu və ya digər nitq hissəsinə aid olduğunu müəyyən etmək və həmin nitq hissəsinin işlənmə xüsusiyyətlərini bilmək;
- programda nəzərdə tutulmuş leksik minimum dairəsində sözlərin mənasını şərh etmək, onların sinonim və antonimlərini seçmək, atalar sözləri və frazeoloji birləşmələrdən istifadə etmək;
- fellərin müxtəlif zaman formalarını düzəltmək və onları cümlədə işlətmək;
- ictimai-siyasi, sosial-mədəni, elmi-populyar və məişət xarakterli, orta çətinlikli mətnləri və ölkəşünaslığa dair materialları oxuyub başa düşmək;
- mətni hissələrə bölmək, onun hissələrinin əsas mənasını müəyyən etmək;
- sözönlərində yerində istifadə etmək;
- monoloq və ya dialoq şəklində verilmiş kiçik mətnləri, cümlələri məntiqi və ardıcıl ifadə etmək və ya tamamlamaq;
- sadə və mürəkkəb cümlələr, mətn və dialoqlar qura bilmək;
- suallara cavab vermək və suallar qurmaq;
- verilmiş tərcümə nümunələrindən (ana dilindən xarici dilə) düzgün varianti seçmək;
- vasitəli nitqi vasitəsiz nitqə (və ya əksinə) çevirə bilmək.
- nəzərdə tutulmuş leksik minimum əsasında müvafiq müddəələrin düzgünlüyüni qiymətləndirmək, məntiqi nəticə çıxarmaq, ümumiləşdirmək, səbəb-nəticə əlaqələrini müəyyən etmək.

İNGİLİZ DİLİ

FONETİKA (PHONETICS)

İngilis dilinin hərf və səs tərkibi. Səs-hərf münasibəti. Sözlərdə səs tərkibi ilə hərf tərkibinin bir-birinə uyğun gəlməməsi halları. Hərf və hərf birləşmələrinin oxunuş qaydaları. Uzun və qısa sait səslər. Monoftonqlar və diftonqlar. Kar və cingiltili samit səslər.

Açıq və qapalı heca. Vurğu.

LEKSİKA (LEXICS)

Sözün leksik və qrammatik mənaları. Sözlərin qu-ruluşca növləri: sadə, düzəltmə, mürəkkəb sözlər. Təkmənalı və çoxmənalı sözlər. Sinonimlər (*Synonyms*). Antonimlər (*Antonyms*). Frazeoloji birləşmələr. Atalar sözləri. Nitq etiketi.

Sözdüzlətmə (Word formation). İsim düzəldən suffikslər: -er, -ment, -tion (-sion), -ness, -ity, -ing, -th, -dom, -ship və s.

Sifət düzəldən suffikslər: -less, -ful, -able, -y, -ly (*a weekly newspaper*), -ous, -ish və s.

Say düzəldən suffikslər: -teen, -ty, -th

Fel düzəldən suffikslər: -ify, -ize, -ate və s.

Zərf düzəldən suffikslər: -ly (*to publish weekly*), -ward və s.

Önşəkilçilər (*prefixes*): re-, un-, mis-, dis-, il-, im-, in-, ir-, pre-, post-, anti- və s.

QRAMMATİKA (GRAMMAR)

MORFOLOGİYA (MORPHOLOGY)

Nitq hissələri (The Parts of Speech). Ümumi məlumat. Əsas və köməkçi nitq hissələri.

İsim (The Noun). İsmiñ əsas qrammatik əlamətləri. Xüsusi və ümumi isimlər. Ümumi isimlərin təsnifikasi. Konkret və mücərrəd isimlər. Toplu isimlər. Maddi isimlər. Sayılan və sayılmayan isimlər.

İsmiñ halları: ümumi hal (*The Common Case*) və yiyəlik hal (*The Genitive Case*).

Canlı varlıqları bildirən isimlərin yiyəlik halının düzəldilməsi. Mürəkkəb isimlərin yiyəlik halının düzəldilməsi. Canlı və cansız varlıqları bildirən isimlərdə yiyəlik halın *of* sözünü ilə ifadə edilməsi.

Tək və cəm isimlər. Yalnız təkdə işlənən isimlər.

Yalnız cəmdə işlənən isimlər. Cəm forması xüsusi qayda ilə düzələn isimlər (*a child-children, a mouse-mice*). Tək və cəm forması eyni olan isimlər (*a sheep - sheep, a deer - deer*). Mürəkkəb ismin cəm formasının düzəldilməsi.

Artıkl (The Article). Qeyri-müəyyənlik (*a, an*) və müəyyənlik (*the*) artıkları və onların işlədilməsi halları.

Sifət (The Adjective). Sifətin əsas qrammatik xüsusiyyətləri.

Sifətin dərəcələri (*Degrees of Comparison*): adı (*Positive Degree*), müqayisə (*Comparative Degree*) və üstünlük (*Superlative Degree*) dərəcələri. Müqayisə və üstünlük dərəcələrinin düzəldilməsi və işlədilməsi. Müqayisə və üstünlük dərəcələri kökündən dəyişməklə

düzələn sıfətlər: *bad-worse-(the) worst*.

Sifətin bağlayıcı fellərlə (*to taste, to smell, to look* (görünmək), *to feel, to sound, to be, to get, to become, to seem*) işlədilməsi: *She feels bad. He looked sad.*

(*Not*) *as ... as, than, not so ... as* bağlayıcıları ilə konstruksiyalar.

İsimləşmiş (substantivləşmiş) sıfətlər.

Sifətin sintaktik funksiyaları:

1) təyin kimi: *She is a diligent pupil.*

2) predikativ kimi: *The book is interesting.*

Say (The Numeral). Miqdar və sıra sayıları. Sıra sayılarının düzəldilməsi.

Many, much, little, few, a little, a few, a lot (of) sözlərinin işlənməsi.

Əvəzlik (The Pronoun). Əvəzliklərin növləri.

Şəxs əvəzlikləri (*Personal Pronouns*). Şəxs əvəzliklərinin halları: adlıq hali (*The Nominative Case*) və obyekt hali (*The Objective Case*).

Yiyəlik əvəzlikləri (*Possessive Pronouns*): asılı (isimlə işlənən) və müstəqil (isimsiz işlənən) formaları.

Some, any, no, every əvəzlikləri və onların törəmələri.

One sözünün müxtəlif mənalarda işlədilməsi.

Təyini əvəzliklər (*Defining Pronouns*): *all, both, either, other, another, each, every.*

Qayıdış əvəzlikləri (*Reflexive Pronouns*): *myself, yourself* və s.

Qarşılıq əvəzlikləri (*Reciprocal Pronouns*): *each other, one another.*

İşarə əvəzlikləri (*Demonstrative Pronouns*): *this, that, such, (the) same.*

Sual (*Interrogative*), nisbi (*Relative*) və bağlayıcı (*Conjunctive*) əvəzliklər: *who, which, what, whose, whom, that.*

İnkar əvəzlikləri (*Negative Pronouns*): *no, neither.*

Zərf (The Adverb). Zərfiñ əsas qrammatik xüsusiyyətləri.

Zərfiñ müqayisə və üstünlük dərəcələrinin düzəldilməsi və işlədilməsi.

Sual, bağlayıcı və nisbi zərfər (*when, where, why, how* və s.).

Yer və zaman zərfərleri (*now, then, yesterday, here, there, near, far* və s.).

Ölçü və dərəcə zərfər: *very (very cold), quite (quite calm), too (too much), enough (well enough, clever enough), so (so pretty, so quietly)* və s.

Fel (The Verb). Felin əsas qrammatik xüsusiyyətləri.

To be, to have və to do fellərinin əsas və köməkçi fel kimi işlənməsi. *To be* felinin bağlayıcı fel kimi işlənməsi.

Modal fellər (*The Modal Verbs*) və onların ekvivalentləri: *can (could), may (might), must, to have to, to be able to, need, ought to, should.*

To be going to ifadəsi.

Felin xəbər şəkli (*The Indicative Mood*).

İndiki qeyri-müəyyən zaman formasının (*The Present Indefinite Tense Form*) düzəldilməsi və işlədilməsi.

Keçmiş qeyri-müəyyən zaman formasının (*The Past Indefinite Tense Form*) düzəldilməsi və işlədilməsi. Qaydalı və qaydasız fellər (*The Regular and Irregular Verbs*). Used + məsdər birləşməsi.

Gələcək qeyri-müəyyən zaman formasının (*The Future Indefinite Tense Form*) düzəldilməsi və işlədilməsi.

Keçmişə nəzərən gələcək qeyri-müəyyən zaman formasının (*The Future Indefinite in the Past Tense Form*) düzəldilməsi və işlədilməsi.

İndiki davamedici (*The Present Continuous Tense Form*), keçmiş davamedici (*The Past Continuous Tense Form*) və gələcək davamedici (*The Future Continuous Tense Form*) zaman formalarının düzəldilməsi və işlədilməsi.

İndiki bitmiş (*The Present Perfect Tense Form*), keçmiş bitmiş (*The Past Perfect Tense Form*), gələcək bitmiş zaman (*The Future Perfect Tense Form*), indiki bitmiş davamedici (*The Present Perfect Continuous Tense Form*) və keçmiş bitmiş davamedici (*The Past Perfect Continuous Tense Form*) zaman formalarının düzəldilməsi və işlədilməsi.

Zamanların uezlaşması (*The Sequence of Tenses*).

Felin məchul növü (*The Passive Voice*).

The Present Indefinite, The Past Indefinite, The Future Indefinite, The Present Perfect və The Past Perfect zaman formalarının məchul növdə işlədilməsi.

Felin əmr şəklinin (*The Imperative Mood*) düzəldilməsi və işlədilməsi.

Felin vasitəli şəklinin (*The Subjunctive Mood*) düzəldilməsi və işlədilməsi (*Past Subjunctive və Past Perfect Subjunctive*).

Felin şəxssiz (təsriflənməyən) formaları. Məsdər (*The Infinitive*). Tamamlıq-məsdər tərkibi (*The Objective-with-the-Infinitive Construction*). Mübtəda-məsdər tərkibi (*The Subjective Infinitive Construction*). Feli sıfət (*Participle I, Participle II*). Tamamlıq – feli sıfət tərkibi (*The Objective Participial Construction*). Cerund (*The Gerund*), feli isim (*Verbal Noun*); onların düzəldilməsi və işlədilməsi.

Sözönü (The Preposition). Məkan (*in, on, under* və s.), istiqamət (*to, into, out of* və s.), zaman (*on, at, in* və s.), mücərrəd əlaqə (*with, without, about, for, in spite of* və s.) bildirən sözənləri.

Ədat (The Particle). *Too, also, either* ədatlarının işlənməsi.

Bağlayıcı (The Conjunction). Tabesiz və tabeli bağlayıcılar (*that, because, if, for, so, and, whether ... or, not only ... but (also), both ... and, though, although* və s.)

SINTAKSIS (SYNTAX)

Sadə cümlə (*The Simple Sentence*). Ünsiyyət məqsədinə görə cümlə növləri: nəqli cümlə (təsdiq və inkar formaları), sual cümləsi (ümumi, xüsusi, seçmə və ayırcı suallar), əmr cümləsi, nida cümləsi. Cümələ üzvləri. Baş və ikinci dərəcəli üzvlər. Xəbərin mübtəda ilə uezlaşması.

There formal sözü ilə başlanan cümlələr.

Mürəkkəb tamamlıq (*The Complex Object*). "I

want you to help him. The story made us laugh. I saw her crossing (cross) the street". tipli cümlələr.

Mürəkkəb mübtəda (*The Complex Subject*): *The boy was seen to work. He was made to go home.*

Cümələnin quruluşuna görə növləri. Sadə müxtəsər və sadə geniş cümlələrin quruluşu və işlədilməsi.

Sadə cümlədə söz sırası.

So do I; Neither do I; Do I? Don't I? tipli cümlələr.

Şəxssiz cümlələr: *It is cold. It is early. It is morning. It is snowing* və s.

Mürəkkəb cümlə (*The Composite Sentence*). Tabesiz və tabeli mürəkkəb cümlələr (*The Compound and The Complex Sentences*).

Budaq cümlələrin növləri: mübtəda (*the subject clause*), xəbər (*the predicative clause*), tamamlıq (*the object clause*) və təyin (*the attributive clause*) budaq cümlələri; zərflik budaq cümlələri (*the adverbial clauses*): zaman (*of time*), yer (*of place*), şərt (*of condition*), səbəb (*of cause*), güzəşt (*of concession*), nəticə (*of result*), məqsəd (*of purpose*), müqayisə (*of comparison*) budaq cümlələri.

Vasitəsiz və vasitəli nitq (*Direct and Indirect Speech*). Vasitəsiz nitqin vasitəli nitqə, vasitəli nitqin vasitəsiz nitqə çevriləməsi qaydaları.

Qeyd: bacarıq və vərdişlər haqqında bax: səh. 80.

ƏDƏBİYYAT SİYAHISI

1. G.Hüseynzadə və başqları. English. 5-ci sinif üçün dərslik. Bakı, 2011.
2. F.Seyidov və başqları. English. 6-ci sinif üçün dərslik. Bakı, 2011.
3. A.Rəsulova və başqları. English. 7-ci sinif üçün dərslik. Bakı, 2011.
4. N.Yusifov və başqları. English. 8-ci sinif üçün dərslik. Bakı, 2011.
5. Z.Ağayev və başqları. English. 9-cu sinif. Bakı, 2010.
6. Z.Ağayev və başqları. English. 10-cu sinif. Bakı, 2010.
7. Z.Ağayev və başqları. English. 11-ci sinif. Bakı, 2010.
8. O.Musayev. İngilis dilinin grammatikası. Bakı, 2007.
9. İngiliscə-Azərbaycanca lügət. "Abituriyent" in xüsusi buraxılışı. Bakı, 2013.
10. English. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait. Bakı, 2013.
11. İngilis dili. 5–11-ci siniflər üçün test tapşırıqları topluları. "Abituriyent" jurnalının xüsusi buraxılışları. Bakı, 2013.

İngilis dili fənnindən qəbul imtahani programı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ümumtəhsil məktəblərinin fənn proqramları və dərsliklər əsasında tərtib edilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ingilis dili fənni üzrə elmi-metodiki seminarında geniş müzakirələrdən sonra qəbul olunmuşdur. Seminarın rəhbəri dos. R.B.Əhmədova.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyi proqramın tərtibində və təkmilləşdirilməsində zəhməti olan seminar iştirakçılarına dərin minnətdarlığını bildirir.

ALMAN DİLİ

FONETİKA (DIE PHONETIK)

Alman dilinin hərf və səs tərkibi. Səs-hərf münasibəti. Uzun və qısa sait səslər. Səs və hərf birləşmələri. Diftonqlar, affrikatlar.

Söz vurğusu. Mürəkkəb sözlərdə vurğu. Ayrılan və ayrılmayan önsəkilçili fellərdə vurğu.

Nəqli, sual və əmr cümlələrinin intonasiyası.

LEKSİKA (DIE LEXIK)

Sözün leksik mənası. Təkmənalı və çoxmənalı sözlər. Sinonimlər (*Synonyme*). Antonimlər (*Antonyme*). Sabit söz birləşmələri və nitq etiketləri.

Sözdüzəltmə (Die Wortbildung). -er, -ler, -ner, -ling, -ist, -ent, -ant (kişi cinsli); -ung, -heit, -keit, -in, -schaft, -igkeit, -ei, -tion, -tät (qadın cinsli); -um, -chen, -lein (orta cinsli) və s. suffiksrlə düzələn isimlər; ge- prefiks və -e suffiks ilə düzələn orta cinsli isimlər (*das Gebäude, das Gebirge* və s.)

-ig, -lich, -los, -bar, -sam, -isch suffiksleri və un- önsəkilçisi (prefiks) ilə düzələn sıfətlər.

Ayrılan və ayrılmayan önsəkilçilərlə düzələn fellər.

Mürəkkəb fellərin (*kennen lernen, zurück kehren, fort gehen, stehen bleiben, zurück fahren, spazieren gehen* və s.) düzəldilməsi.

QRAMMATİKA (DIE GRAMMATIK)

MORFOLOGİYA (DIE MORPHOLOGIE)

Nitq hissələri (Die Wortarten). Ümumi məlumat. Əsas və köməkçi nitq hissələri.

İsim (Das Substantiv). İsimin əsas qrammatik əlamətləri; cinsi, hali və kəmiyyəti. Cinsin məna və suffikslerə görə təyin olunması. İsimlərin quruluşca növləri.

İsimlərin cəmlənməsi (*Pluralbildung der Substantive*): I tip -e; - e; II tip -(e)n, -n; III tip -er, -er; IV tip -; -, V tip -s.

İsimlərin hallanması (*Deklination der Substantive*); qüvvətli, qadın cinsli, zəif hallanma. Xüsusi hallanma:

Nom. – der Name; das Herz
Gen. – des Namens; des Herzens
Dat. – dem Namen; dem Herzen
Akk. – den Namen; das Herz

İsimlərin cəmdə hallanması (*Deklination der Substantive im Plural*):

Nom. – die Kinder
Gen. – der Kinder
Dat. – den Kindern
Akk. – die Kinder

Artikl (Der Artikel). Artiklin növləri: müəyyən

(*der bestimmte Artikel*) və qeyri-müəyyən (*der unbestimmte Artikel*) artikllər. Artiklin cins, hal, kəmiyyət bildirməsi. Artiklin işlənməsi və düşməsi halları.

Sifat (Das Adjektiv). Sifətin əsas qrammatik xüsusiyyətləri.

Sifətin dərəcələri (*Steigerungsstufen der Adjektive*): adı, müqayisə və üstünlük dərəcələri (*Positiv, Komparativ, Superlativ*).

Müstəsna hallar (*Ausnahmen*) (*gut – besser – am besten, der (die, das) beste* və s.)

Sifətin hallanması (*Deklination der Adjektive*).

Sifətin zəif, qüvvətli və qarışq hallanması.

Sifətin cümlədə funksiyaları:

a) sifətin ismi xəbər kimi işlənməsi: (*Das Gras ist grün. Der Tag ist lang, Die Straße ist breit*);

b) sifətin təyin kimi işlənməsi: (*das grüne Gras, der lange Tag, die breite Straße*).

Əvəzlik (Das Pronomen). Əvəzliklərin növləri: şəxs, yiylilik, qayıdış, sual, işarə, qeyri-müəyyən, şəxssiz, inkar və nisbi əvəzliklər. Əvəzliklərin hallanması (*Deklination der Pronomen*). Əvəzliklərin işlənmə xüsusiyyətləri.

Kein inkar əvəzliyinin hallanması və işlədilməsi.

Man (qeyri-müəyyən şəxs) və *es* (şəxssiz) əvəzlikləri.

Ale, niemand, jemand əvəzliklərinin işlənməsi.

Nisbi əvəzliklərin (*der, das, die, welcher, welches, welche*) hallanması və işlədilməsi.

Es əvəzliyinin çoxmənalılığı.

Say (Das Zahlwort). Miqdard və sıra sayıları (*Kardinal -und- Ordinalzahlen*).

Miqdar və sıra sayılarının düzəldilməsi. Sıra sayılarının hallanması və işlədilməsi.

Tarixlərin işlədilməsi (*1999-cu ilə qədər və 2000-ci ildən sonrakı tarixlər*).

Zərf (Das Adverb). Zərfərin mənaca növləri: yer, zaman, tərzi-hərəkət, kəmiyyət zərfəri.

Dərəcələnən zərfər.

Müqayisə və üstünlük dərəcələri xüsusi yolla düzələn zərfər.

viel	mehr	am meisten
gern	lieber	am liebsten
wenig	minder	am mindesten
bald	eher	am ehesten və s.

Fel (Das Verb). Felin üç əsas forması (*Die Grundformen der Verbs*). Əsas – köməkçi, zəif – qüvvətli, qaydalı-qaydasız, qayıdış və modal fellər.

Alman felinin üç əsas forması (*der Infinitiv, der Imperfekt, das Partizip II*). Köməkçi və qaydasız fellərin (*sein, haben, werden, gehen, stehen, tun, bringen, denken, wissen*) 3 əsas forması.

Felin zamanları (*Zeitformen des Verbs*) (*Präsens, Präteritum, Perfekt, Plusquamperfekt, Futurum-I.*). Zaman uzlaşması.

Felin əmr forması (*Der Imperativ*). Əmr formasının düzəldilməsi və işlədilməsi (*Sprich laut! Sprecht laut! Sprechen Sie laut!*).

Fellərin idarəsi (*Rektion des Verbs*); sözönüüz və sözönüüli idarə.

Felin təsriflənməyən formaları.

Məsdər (**Der Infinitiv**). Məsdərin **zu** ilə (*beginnen, bitten, vergessen* və s.) və **zu-suz** (*gehen, fahren* və s.) işlədilməsi: *Der Lehrer beginnt zu diktieren. Wir beschließen den Jungen heute zu besuchen. Wir gehen Bücher holen.*

Məsdər qrupları və məsdər tərkiblərinin işlədilməsi: *um...zu+Infinitiv, ohne...zu+Infinitiv, statt...zu +Infinitiv* tərkibləri.

Feli sıfatın formaları (*Partizip I* və *Partizip II*), onların düzəldilməsi və işlədilməsi.

Felin məchul növü (*Das Passiv*). *Präsens, Präteritum* və *Perfekt Passiv-in* düzəldilməsi, işlədilməsi.

Sözönüülər (Die Präpositionen).

Akkusativ halını tələb edən sözönüüləri: *ohne, durch, gegen, für, um, entlang, bis* və s.

Dativ halını tələb edən sözönüüləri: *mit, aus, zu, bei, nach, von, außer, seit, gegenüber, entgegen.*

Dativ və Akkusativ hallarını tələb edən sözönüüləri: *in, an, auf, vor, neben, über, hinter, unter zwischen.*

Genitiv halını tələb edən sözönüüləri: *wegen, während, trotz, statt (anstatt)* və s.

In, an, um sözönüülərinin zaman mənasında işlənməsi (*in diesem Jahr, in diesem Monat, im Monat Mai, im Januar, am 24. Mai, am Montag, am Sonnabend, um 2 Uhr, um 9 Uhr*).

Bağlayıcılar (Die Konjunktionen). Tabe etməyən (*und, denn, aber, darum, deshalb, entweder...oder, weder...noch, sondern auch, sowohl ...als auch, nicht nur... sondern auch*) və tabe edən (*dass, ob, als, wenn, nachdem, weil, damit* və s.) bağlayıcılar.

SİNTAKSIS (DIE SYNTAX)

Sadə cümlə (*Der einfache Satz*). Cümənin qrammatik əsası. Mübtəda və xəbərin şəxsə və kəmiyyətə görə uzlaşması. Cümənin mənaca növləri: nəqli, sual və əmr cümlələri. Sadə cümlədə söz sırası. İnkıraq bildirən *nicht* və *kein* sözlərinin cümlədə yeri.

Mürəkkəb cümlə (*Der zusammengesetzte Satz*). Tabəli və tabesiz mürəkkəb cümlə. Təsriflənən felin baş və budaq cümlədə yeri. Budaq cümlədə söz sırası (*Die Wortfolge im Nebensatz*).

Budaq cümənin növləri: tamamlıq (*der Objektsatz*), təyin (*der Attributsatz*), zərflik budaq cümlələri (*der Adverbialsätze*): *der Temporalsatz* – zaman, *der Kausalsatz* – səbəb, *der Finalsatz* – məqsəd, *der Bedingungssatz* – şərt budaq cümlələri.

Vasitəsiz və vasitəli nitq (*die direkte und indirekte Rede*).

Qeyd: bacarıq və vərdişlər haqqında bax: səh. 80.

ƏDƏBİYYAT SİYAHISI

1. Ç.Qurbanlı, V.Baxışova, T.Abdullayeva. *Deutsch 5-ci sinif üçün dərslik*. Bakı, 2006.
2. F.Veysəlli, Z.Quliyev. *Deutsch 6-ci sinif üçün dərslik*. "Kövsər" nəşriyyatı. Bakı, 2006.
3. F.Veysəlli, Z.Quliyev. *Deutsch 7-ci sinif üçün dərslik*. "Maarif" nəşriyyatı. Bakı, 2007.
4. S.Ə.Abdullayev, M.M.Tükənov. *Deutsch 8-ci sinif üçün dərslik*. Bakı, 1996.
5. Y.Q.Xəlilov, Z.Ə.Əliyev. *Deutsch 9-cu sinif üçün dərslik*. Bakı, 1996.
6. T.R.Əhmədova, Y.Q.Xəlilov. *Deutsch 10-cu sinif üçün dərslik*. Bakı, 1994.
7. Ə.Əliyeva, Ə.Piriyeva. *Deutsch 11-ci sinif üçün dərslik*. Bakı, 1997.
8. *Deutsch. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait*. Bakı, 2008.
9. Məktəblinin almanca-azərbaycanca lüğəti, "Abituriyent" jurnalının xüsusi buraxılışı. Bakı, 2010.

Alman dili fənnindən qəbul imtahani programı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ümumtəhsil məktəblərinin fənn proqramları və dərsliklər əsasında tərtib edilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının alman dili fənni üzrə elmi-metodiki seminarında geniş müzakirələrdən sonra qəbul olunmuşdur.

Seminarin rəhbəri dos. Ş.H.Şabanov.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyi proqramının tərtibində və takmıllaşdırılmasında zəhməti olan seminar iştirakçılara dərin minnətdarlığını bildirir.

FRANSIZ DİLİ

FONETİKA (PHONÉTIQUE)

Fransız dilinin səs və hərf tərkibi. Səs-hərf münasibətləri.

“Əlaqə” (*liaison*) və “bağlanma” (*Enchaînement*) hadisələri.

Açıq və qapalı heca. Heca bölgüsü.

LEKSİKA (LEXIQUE)

Sözün leksik və qrammatik mənaları. Təkmənalı və çoxmənalı sözlər. Sinonimlər (*les synonymes*). Antonimlər (*les antonymes*). Sabit söz birləşmələri.

Sözdüzəltmə (Dérivation). Suffikslərlə (-ment, -ième, -té, -ier, -ière və s.) və ön şəkilçilərlə (prefikslerlə) (re-(ré-), in-, anti-, contre- və s.) düzələn sözlər.

GRAMMATİKA (GRAMMAIRE)

MORFOLOGİYA (MORPHOLOGIE)

Nitq hissələri (les parties du discours). Ümumi məlumat. Əsas və köməkçi nitq hissələri.

İsim (le nom yaxud le substantif). İsimin əsas qrammatik əlamətləri. Ümumi və xüsusi isimlər. Sayılan və sayılmayan isimlər. Canlı və cansız isimlər. Kişi və qadın cinsli isimlər; qadın cinsli isimlərin düzəldilməsi.

İsimlərin tək və cəm halı. İsimlərin cəm halının düzəldilməsi. Cəm şəkilçisi qəbul etməyən isimlər.

Artık (l'article). Artiklin növləri: qeyri-müəyyən (*l'article indéfini*) və müəyyən (*l'article défini*) artikllər. Müəyyənartinlik qısa forması *l'* (*l'article élidé*).

Artiklin birləşmiş formaları (*les articles contractés*): *au, aux, du, des*.

Hissə bildirən artikllər (*les articles partitifs*): *du, de la, de l'*. İnkər formada, habelə kəmiyyət, çəki, həcm, ölçü və s. bildirən sözlərdən sonra hissə bildirən artiklin *de* ilə əvəzlənməsi. Sayılmayan isim qarşısında hissə bildirən artiklin əvəzinə müəyyən artiklin işlənməsi halları.

Müəyyənartinlikin *le, la, l', les* formalarının şəxs əvəzləklərinin eyni formalarından fərqləndirilməsi; birləşmiş artiklin *du* formasının hissə bildirən *du* artiklindən fərqləndirilməsi; qeyri-müəyyənartinlikin *des* formasının birləşmiş artiklin *des* formasından fərqləndirilməsi.

Artiklin *de* ilə əvəzlənməsi.

Artiklin işlədilməməsi halları.

Sifat (l' adjectif). Sifətin əsas qrammatik əlamətləri. Sifətin qadın cinsinin düzəldilməsi. Cinsə görə dəyişməyən sifətlər. Sifətin cəm halının düzəldilməsi. Sifətin aid olduğu isimlə uzlaşma xüsusiyyətləri. Sifətin cümlədə yeri. İsimdən əvvəl işlənən sifətlər.

Sifətin dərəcələri: *adi (degré positif)*, müqayisə (*degré comparatif*) və üstünlük (*degré superlatif*) dərəcələri. Müqayisə və üstünlük dərəcələrinin düzəldilməsi və işlədilməsi.

Bon, mauvais, petit sifətlərinin müqayisə və üstünlük dərəcələri.

Qeyri-müəyyən sifətlər. *Tout* sifətinin işlənmə xüsusiyyətləri.

İşarə və mənsubiyət sifətləri.

Sifətin sintaktik funksiyaları.

Say (le nom de nombre). Miqdar və sıra sayıları. Sıra sayılarının düzəldilməsi və işlədilməsi.

Əvəzlik (le pronom). Əvəzliklərin növləri.

Şəxs əvəzlikləri (*les pronoms personnels*). Şəxs əvəzliklərinin vurğusuz və vurğulu formaları; onların işlənmə xüsusiyyətləri. Vasitəsiz və vasitəli tamamlıq funksiyasında işlənən şəxs əvəzliklərinin işlənmə xüsusiyyətləri və onların cümlədə yeri.

Sual əvəzlikləri (*les pronoms interrogatifs*): *qui?*, *qui est -ce qui?*, *qu'est -ce qui?*, *qui est -ce que?*, *qu'est -ce que?*, *à qui?*, *de qui?*, *à quoi?*, *de quoi?*, və s.

Qeyri-müəyyən əvəzliklər (*les pronoms indéfinis*): *on, tout le monde, personne, tout, rien, chacun, quelqu'un, tous, autre* və s.

Nisbi əvəzliklər (*les pronoms relatifs*): *qui, que, dont, où, lequel, laquelle, lesquels, lesquelles* və s. və onların sintaktik funksiyaları.

En və *y* zərf əvəzlikləri. Onların işlənmə xüsusiyyətləri və sintaktik funksiyaları.

Zərf (l' adverb). Zərflərin quruluşca növləri: sadə və düzəltmə zərflər; *-ment* suffiksi ilə tərzi-hərəkət zərflərinin düzəldilməsi və belə zərflərin eyni suffiksə düzələn isimlərdən fərqləndirilməsi.

Zərflərin mənaca növləri: yer, zaman, tərzi-hərəkət, təsdiq, inkar, miqdar və s. bildirən zərflər.

Beaucoup, peu, assez, plus, trop və s. miqdar bildirən zərflərin felin mürəkkəb zaman formalarında yeri.

Zərflərin müqayisə və üstünlük dərəcələrinin düzəldilməsi.

Fel (le verbe). Felin xəbər şəkli zamanları.

Xəbər şəklinin sadə zaman formaları: *présent de l'indicatif, futur simple, imparfait, passé simple, futur dans le passé* zaman formalarının düzəldilməsi və işlədilməsi.

I, II və III qrup fellərinin bu zamanlarda təsrif xüsusiyyətləri.

Xəbər şəklinin mürəkkəb zaman formaları.

Mürəkkəb keçmiş zaman (*passé composé*) və uzaq keçmiş zaman (*plus-que-parfait*) formalarının düzəldilməsi və işlədilməsi. *Être* köməkçi felin kəmiyyəti ilə təsriflənən mürəkkəb zaman formalarında feli sifətin (*participe passé*) mübtəda ilə cinsə və kəmiyyətə görə uzlaşması.

I, II və III qrup fellərinin bu zamanlarda təsrif xüsusiyyətləri.

Futur immédiat (futur proche) və *passé immédiat (passé récent)* zaman formalarının düzəldilməsi və işlədilməsi.

I, II və III qrup fellərinin bu zaman formalarında təsrif xüsusiyyətləri.

Pronominal fellər (*les verbes pronominaux*) və

onların felin sadə və mürəkkəb zaman formalarında təsrif xüsusiyyətləri.

Modal fellər (*les verbes modaux*): *pouvoir*, *vouloir*, *devoir*. Onların sadə və mürəkkəb zamanlarda təsrif xüsusiyyətləri.

Xəbər şəkli zamanlarının uzlaşması (*la concordance des temps de l'indicatif*).

Felin əmr şəkli (*l'impératif*): təsdiq və inkar formaları.

Felin arzu şəkli (*le mode subjonctif*). Arzu şəklinin indiki zamanının (*le subjonctif présent*) düzəldilməsi və işlədilməsi.

Felin şərt şəkli (*le mode conditionnel*). Şərt şəklinin indiki zamanının (*le conditionnel présent*) düzəldilməsi və işlədilməsi.

Si bağlayıcısından sonra zaman uzlaşması.

Feli bağlama (*le géronatif*) və onun sintaktik funksiyaları.

Felin məchul növü (*la voix passive*). Məchul növün zaman formalarının düzəldilməsi.

Sözönü (la préposition): *à, avant, avec, après, de, devant, chez, pendant, par, pour, près de, sous, sur, parmi, entre, sans, derrière, en, au milieu de, vers* (zaman və məkan mənalarında), *autour de, au-dessus de, au-dessous de, jusqu'à* (zaman və məkan mənalarında), *dans* (zaman və məkan mənalarında), *depuis*.

Bağlayıcı (la conjonction). Tabesizlik (*et, ou, mais, car*) və tabelilik (*que, parce que, comme, dès que, lorsque, pendant que, quand, si*) bağlayıcıları.

Inkar hissəcikləri: *ne...pas, ne...jamais, ne...rien, ne...plus, ne...personne* və s.

Que və *si* qüvvətəndirici sözlər.

Sual ifadəsi *est-ce que*.

Ne... que məhdudlaşdırıcı hissəciyi.

SINTAKSIS (SYNTAXE)

Sadə cümlə (*la proposition simple*). Sadə cümlənin mənaca növləri: nəqli, sual, əmr və nida cümlələri. Nəqli cümlədə söz sırası.

Sual cümlələrinin düzəldilməsi qaydaları.

Ümumi suallı cümlələr: yalnız sual intonasiyası vasitəsi ilə düzələn sual cümlələri; *est-ce que* sual ifadəsinin köməyi ilə düzələn sual cümlələri; inversiya üsulu ilə düzələn sual cümlələri: sadə inversiya, mürəkkəb inversiya. Müstəsna qaydalar.

Sual cümlələrində söz sırası.

Cümlə üzvlərinin sualları:

- canlı və cansız isimlə ifadə olunan mübtədanın sualları;

- canlı və cansız isimlə ifadə olunan vasitəsiz və vasitəli tamamlıqların sualları;

- tərzi-hərəkət, zaman, yer və səbəb zərfliklərinin sualları;

- feli xəbərin sualları;

- ismi xəbərin sualları: canlı və cansız isimlərlə ifadə olunmuş ad hissənin sualları (*Qu'est-ce que c'est? Qui est-ce?*); sıfətlə ifadə olunmuş ad hissənin suali (*comment?*); rəng bildirən sıfətlərlə ifadə olunmuş ad hissənin suali (*de quelle couleur?*); sayla ifadə olunmuş ad hissənin suali (*combien?*);

- təyinə verilən sual sözünün (*quel, quelle, quels, quelles*) aid olduğu sözlə cinsə və kəmiyyətə görə uzlaşması;

- sayla ifadə olunan təyinin sualları; *combien de* ilə

başlanan sual cümlələrində söz sırası.

Əmr cümlələri (*les propositions impératives*). Əmr cümlələrinin təsdiq və inkar formalarının düzəldilməsi. Əmr cümlələrində söz sırası.

Inkar cümlələri (“*ne... rien*”, “*ne... personne*”, “*ne... jamais*”) vasitəsi ilə düzəldilən inkar cümlələri.

Voici və *voilà* ilə işlənən cümlələrdə söz sırası.

Şəxssiz cümlələr (*les propositions impersonnelles*) və şəxssiz fellər (*les verbes impersonnels*). “*Il*” şəxssiz əvəzliyinin cümlədə rolü. Təbiət hadisələri bildirən şəxssiz cümlələr. Yalnız şəxssiz formada işlənən fellər. Həm şəxssiz və həm də şəxslər formada işlənən fellər.

Nitq etiketləri.

“*Il y a*” ifadəsinin təsdiq, sual və inkar formaları.

Mürəkkəb cümlə (*la proposition complexe* və ya *la phrase*).

Tabesiz mürəkkəb cümlələr.

Tabeli mürəkkəb cümlələr. Budaq cümlələrin növləri.

Tamalıq budaq cümləsi (*proposition subordonnée complétive*). Təyin budaq cümləsi (*proposition subordonnée relative*). Zərflik budaq cümlələri (*propositions subordonnées circonstancielles*): zaman budaq cümləsi (*proposition subordonnée de temps*); Səbəb budaq cümləsi (*proposition subordonnée de cause*); şərt budaq cümləsi (*proposition subordonnée de condition*).

Qeyd: bacarıq və vərdişlər haqqında bax: səh. 80.

ƏDƏBİYYAT SİYAHISI

1. A.Həsənova və b. 5-ci sinif üçün fransız dili dərsliyi. Bakı, 2007.
2. B.İsmayılov, Ç.Babaxanova, R.İsayeva (*En bonne voie*). 6-ci sinif üçün fransız dili dərsliyi. Bakı, 2010.
3. A.Həsənova və b. 7-ci sinif üçün fransız dili dərsliyi. Bakı, 2007.
4. B.İsmayılov, Ç.Babaxanova, R.İsayeva (*Voyage, voyage ...*). 8-ci sinif üçün fransız dili dərsliyi. Bakı, 2011.
5. B.İsmayılov, Ç.Babaxanova, R.İsayeva. 9-cu sinif üçün fransız dili dərsliyi. Bakı, 2011.
6. A.Həsənova və b. *Le français. 10-cu sinif*. Bakı, 2008.
7. “*Fransızca-Azərbaycanca və Azərbaycanca-fransızca lügət*”. “*Abituriyent*” jurnalının xüsusi buraxılışı. Bakı, 2010.

Fransız dili fənnindən qəbul imtahani programı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ümumtəhsil məktəbləri üçün fransız dilindən fənn programı və dərsliklər əsasında tərtib edilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fransız dili fənni üzrə elmi-metodiki seminarında geniş müzakirələrdən sonra qəbul olunmuşdur.

Seminarin rəhbəri: prof. Ç.O.Babaxanova

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyi programın tərtibində və təkmilləşdirilməsində zəhməti olan seminar iştirakçılara dərin minnətdarlığını bildirir.

RУССКИЙ ЯЗЫК

(для I, II и III групп специальностей азербайджанского сектора)

Изучение иностранных языков является неотъемлемым компонентом общеобразовательной подготовки учащихся. Необходимость эффективной организации процесса изучения иностранных языков обусловлена развитием сотрудничества на глобальном уровне, интернационализацией общения и расширением сферы современной коммуникации. В связи с интенсификацией процессов глобализации усиливаются и интеграционные тенденции в науке, культуре и образовании, что существенно повышает роль иностранных языков как посредников в этих процессах.

Знание иностранных языков облегчает использование ресурсов интернета, доступ к этнокультурологической и научно-технической информации, способствует установлению международных контактов, расширяет возможности профессиональной идентификации обучающихся и достижения ими в дальнейшем высокого уровня подготовленности в сфере избранной профессии.

Практическая значимость глубокого знания иностранных языков, в число которых входит и русский язык, диктует насущную необходимость повышения уровня требований, предъявляемых к владению этими языками. Поэтому содержание курса русского языка как иностранного в общеобразовательных школах республики с азербайджанским языком обучения носит коммуникативно-ориентированный характер. Основными целями его изучения является овладение учащимися языком как средством межкультурного, межличностного общения в различных сферах жизнедеятельности, формирование у них комплекса умений и навыков аналитической информационно-поисковой речевой деятельности на изучаемом языке.

В процессе достижения этих стратегических образовательных целей реализуются вытекающие из них частные коммуникативные, когнитивные, развивающие и воспитательные задачи, решение которых позволит максимально приблизить приобретённые знания, умения и навыки к реальной практике речевого общения на русском языке.

Исходя из этого, цели, содержание и структура тестовой проверки определяются с учетом реальной образовательной ситуации, сложившейся в сфере преподавания русского языка как иностранного: материалы, используемые для выявления знаний, умений и навыков абитуриентов по русскому языку, носят коммуникативно-ориентированный характер.

В процессе подготовки к вступительным экзаменам в текущем году необходимо акценти-

ровать внимание на формировании способности реализовать полученные языковые знания в практической речевой деятельности. Абитуриенты должны уметь понимать содержание прочитанного текста, извлекать из него необходимую информацию, составлять и дополнять диалоги, использовать единицы русского речевого этикета, дополнять и составлять предложения, восстанавливать нарушенную логическую последовательность в расположении частей текста и предложения и т. д.

Абитуриенты также должны уметь производить такие логические операции, как анализ, синтез, обобщение, проведение аналогий, установление причинно-следственных связей.

Перечень знаний, умений и навыков, которыми должны обладать абитуриенты, приводится в соответствующих разделах программы.

Содержание данной программы определено в рамках требований действующих программ и учебников по русскому языку для школ с азербайджанским языком обучения. Включенный в программу материал предоставит абитуриентам возможность в процессе подготовки к вступительным экзаменам повторить и систематизировать приобретённые ими в школьный период обучения языковые знания в области фонетики, орфоэпии, орографии, лексики, грамматики, закрепить сформированные на их основе речевые умения и навыки.

Тестовая проверка знаний, умений и навыков по русскому языку как иностранному будет проводиться по следующим основным направлениям:

1. Определение уровня языковых знаний в области фонетики, орфоэпии, орографии, лексики, грамматики русского языка.
2. Выявление уровня развития речевых умений и навыков в рамках предусмотренного школьным курсом русского языка тематического, лексического и грамматического минимумов (использование языка в коммуникативных целях).
3. Выявление этнокультурологической компетенции абитуриентов (знание сведений страноведческого характера).
4. Проверка способностей абитуриентов к логическому мышлению.

Данная программа состоит из трёх разделов:

1. Речевые умения и навыки.
2. Языковые знания в области фонетики, орфоэпии, орографии, лексики и грамматики.
3. Литература, которой необходимо пользоваться в процессе подготовки к вступительным экзаменам.

I. РЕЧЕВЫЕ УМЕННИЯ И НАВЫКИ

Абитуриенты должны владеть следующими умениями и навыками:

- различать буквы и звуки;
- объяснять значение слов путём их толкования, подбора синонимов и антонимов;
- объяснять значение фразеологизмов;
- определять принадлежность слов к различным частям речи;
- употреблять собственные и нарицательные, одушевлённые и неодушевлённые существительные мужского, женского и среднего рода в форме единственного и множественного числа, существительные, имеющие только одну форму числа (единственное или множественное), разносклоняемые существительные в различных падежных формах;
- употреблять несклоняемые существительные;
- согласовывать прилагательные и порядковые числительные с существительными;
- сочетать количественные числительные с существительными;
- употреблять предусмотренные программой местоимения;
- употреблять предусмотренные программой формы глаголов;
- использовать предусмотренные программой предлоги и союзы;
- дифференцировать предложения по цели высказывания;
- дополнять и составлять предложения различного типа;
- использовать единицы русского речевого этикета;
- дополнять и составлять диалоги;
- понимать содержание текстов общественно-политического, социально-культурного, научно-популярного и обиходно-бытового характера;
- понимать содержание текстов, содержащих страноведческую информацию;
- извлекать из текста необходимую информацию;
- составлять тексты с использованием предусмотренного программой лексико-грамматического материала;
- употреблять этнокультурологический языковой материал (русские пословицы, поговорки, фразеологизмы);
- выбирать правильный вариант перевода (с азербайджанского языка на русский);
- понимать значение основных лингвистических понятий, усвоение которых предусмотрено программами и учебниками по русскому языку, проводить аналогии с родным языком;
- производить различные логические операции (анализ, синтез, обобщение, проведение аналогий, установление причинно-следственных связей), делать выводы и умозаключения, оценивать правильность утверждений на основе предусмотренного программой лексико-фразеологического и грамматического материала.

II. ЯЗЫКОВЫЕ ЗНАНИЯ

Фонетика. Орфоэпия. Орфография.

Звуки речи и буквы. Гласные звуки. Правописание безударных гласных *о* и *е*. Согласные звуки (твёрдые и мягкие, звонкие и глухие).

Оглушение и озвончение согласных.

Буквы, не обозначающие звуков речи (*ь*, *ъ*). Функции буквы *ь*: смягчающая (*большой*, *сентябрь*), разделительная (*семья*, *друзья*), грамматическая (*ночь*, *рожь*). Разделительная функция буквы *ъ* (*подъём*, *объяснение*).

Гласные с двойной функцией (*е*, *ё*, *ю*, *я*).

Правописание гласных после шипящих *ж*, *щ*, *ч*, *щ* (*жизнь*, *машина*, *чашка*, *роща*, *чудо*, *щука*) и *ц* (*цирк*, *цифра*, *цыплёнок*).

Лексикология. Фразеология.

Лексическое значение слова. Многозначные слова (*спутник*, *земля*).

Прямое и переносное значение слова (золотое кольцо – золотое сердце, тяжёлая сумка – тяжёлая жизнь).

Синонимы. Антонимы.

Фразеологизмы.

Пословицы и поговорки.

Состав слова.

Основа и окончание. Корень. Однокоренные слова (*род*, *родина*, *родственник*, *родной*). Приставка (*о-*, *от-*, *до-*, *у-*, *по-*, *под-*, *про-*, *за-*, *на-*, *над-*, *в-* (*во-*), *с-* (*со-*), *вы-*, *к-*, *при-*, *пре-*, *пере-*). Суффикс (-тель-, -арь, -ость/-есть, -ок, -ник, -ик-, -чик-, -щик-, ниц-, -ов, -ев-, -ан-, -ян-, -ин-, -к-, -ск-).

Грамматика.

Морфология. Самостоятельные части речи.

Имя существительное.

Собственные (*Азербайджан*, *Каспий*, *Таир*, *Лейла* и др.) и нарицательные (площадь, гений, мужество), одушевлённые (дочь, люди, медведь, орёл) и неодушевлённые (страна, озеро, шахматы, народ, молодёжь) существительные.

Род имён существительных: мужской (*портрет*, *юноша*, *дядя*, *герой*, *воробей*, *гений*, *апрель*, *учитель*, *плащ*, *путь*, *словарь*); женский (*парта*, *радость*, *свежесть*, *ночь*, *тетрадь*, *земля*, *армия*); средний (*здание*, *ружьё*, *дело*, *море*; существительные на -мя: *имя*, *время*, *знамя*, *пламя*, *племя* и др.).

Число имён существительных (*газета* – *газеты*, *земля* – *земли*, *учебник* – *учебники*, *дом* – *дома*, *мать* – *матери*, *дочь* – *дочери*, *здание* – *здания*, *озеро* – *озёра*, *яблоко* – *яблоки*, *дерево* – *деревья*, *день* – *дни*, *имя* – *имена*, *человек* – *люди*). Существительные, имеющие форму: а) только единственного числа (*нефть*, *дружба*, *плавание*); б) только множественного числа (*канкулы*, *сушки*, *ноожницы*).

Склонение имён существительных. Разносклоняемые (*имя*, *знамя*, *путь* и др.) и -особо склоняемые существительные (*история*, *задание*).

Несклоняемые существительные (*такси, кафе*).

Имя прилагательное.

Общее понятие о качественных (*большой, белый, высокий, тихий*) и относительных прилагательных (*деревянный, книжный, утренний, зимний, лесной*).

Сравнительная степень прилагательных (*интересный – интереснее, более интересный, менее интересный; плохой – хуже, хороший – лучше, маленький – меньше*).

Краткая форма прилагательных (*красив, красива, красиво, красивы; холоден, холодна, холодно, холодны*).

Склонение прилагательных. Согласование прилагательных с существительными в роде, числе и падеже (*интересная работа, интересный спектакль, интересное занятие, интересные книги*).

Имя числительное.

Количественные (*один, одиннадцать, сто, двести тридцать*) и порядковые (*первый, одиннадцатый, сотый, двести тридцатый*) числительные.

Склонение числительных.

Употребление числительных с существительными (*один день, одна дорога, одно слово, одни сутки; два друга, два слова, две подруги; оба спортсмена, оба окна, обе сестры; десять книг, сто дней, тысяча килограммов; первая учительница, первый звонок, первое число, первые каникулы; один год, два – три – четыре года; пять – двадцать, сто сорок лет*).

Местоимение.

Личные (*я, ты, он, она, оно, мы, вы, они*), притяжательные (*мой, твой, свой, наши, ваши, его, её, их*), указательные (*этот, тот, столько, такой*), отрицательные (*никто, ничто, некого, нечего, никакой, ничей*), вопросительные (*кто? что? какой? который? чей? сколько?*), относительные (*кто, что, какой, который, чей, сколько*), определительные (*весь, всякий, другой, каждый, самый*) местоимения. Возвратное местоимение *себя*.

Склонение местоимений.

Глагол.

Неопределенная форма глагола (*говорить, читать, заболеть, писать, пить, спать, хотеть, бежать, дать, есть, сесть, найти, печь, нести, везти, крикнуть*).

Возвратные глаголы (*радоваться, извиниться, надеяться*).

Категория вида глагола. Несовершенный и совершенный вид (*рассказывать – рассказать, приносить – принести, толкать – толкнуть, строить – построить, говорить – сказать*).

Категория времени глагола. Настоящее (*играет, идёт, может, пьёт, ест, везёт, несёт, спасает, печёт, умывается*), прошедшее (*играл, шёл, мог, тил, ел, принёс, вёз, спас, пёк, умывался*), будущее (*будет играть, сыграет; будет идти, пой-*

дёт; будет пить, выпьет; будет есть, съест; будет везти, привезёт; будет нести, принесёт; будет спасать, спасёт; будет умываться, умоется) время глагола.

Спряжение глагола.

Наклонения глагола: изъявительное (читаю, читал, буду читать, прочитаю), условное (прочитал бы, встретился бы), повелительное (читай – читайте, иди – идите, познакомь – познакомьте, поздоровайся – поздоровайтесь).

Правописание частицы *не* с глаголами (*не понимает, не скажет, не ходи, не играй, не смеялся, нездоровится*).

Наречие.

Разряды наречий по значению: времени (*завтра, утром, поздно*), места (*здесь, далеко, направо, вверх, отсюда*), образа действия (*вслух, медленно*), причины (*сгоряча*), цели (*нарочно, назло*), меры и степени (*очень, чрезвычайно*).

Служебные части речи.

Предлог (*на, за, в (во), у, из, до, после, мимо, вокруг, около, напротив, по, к, с (со), над, под*).

Союз.

Сочинительные союзы (*и, да (=и), также, тоже, а, но, да (=но), зато, однако, или*).

Подчинительные союзы (*когда, пока, так как, потому что, чтобы, если, несмотря на то что, как, что и др.*).

Частица. Употребление частиц (*даже, давай же, пустя, вот, бы (б), не, ни*).

Синтаксис.

Словосочетание (умный человек, мой друг, его книга, её ручка, их вещи, эта книга, тот словарь, один день, двенадцатый месяц, написать письмо, гимн страны, говорить громко, читать вслух, позвонить ему).

Простое предложение.

Типы предложений по цели высказывания: повествовательные, вопросительные, побудительные.

Главные члены предложения.

Подлежащее (*Студенты* занимаются в электронной библиотеке университета; *Я* изучаю русский язык).

Сказуемое: простое глагольное (*Спортсмены тренируются на республиканском стадионе*), составное глагольное (*Я хочу поступить в экономический университет*), составное именное (*День был солнечный*).

Второстепенные члены предложения.

Дополнение (*Я написала письмо; Вчера брат позвонил ему; Он встретился с другом*).

Определение (*Мы живём в высотном доме; Сегодня после первого урока школьники пойдут на экскурсию; Мой друг учится в Москве; Желание учиться не покидало меня; Мне нравится варенье из клубники*).

Обстоятельство (времени – *Я проснулся ут-*

ром; места – *Оставь книги на столе; Иди вперёд;* Он приехал *издалека*; образа действия – *Не говори громко; Пойдём пешком;* причины – *Она пела от радости; Он сделал это поневоле;* цели – *Мы вышли погулять; Он сделал это мне назло;* условия – *Мы вернёмся в случае ухудшения погоды;* меры и степени – *Ты идёшь слишком быстро;* Этот город *очень красивый*).

Однородные члены предложения (В саду росли *розы, гвоздики и тюльпаны;* Девушка *встала и подошла к окну;* Отец *купил фрукты и овощи;* Помню *раннее, свежее, тихое утро;* На концерте *выступали артисты из Азербайджана и России;* Он говорил *громко и взволнованно*).

Обращение (Здравствуйте, *дорогие друзья!* Доброе утро, *Заяр! Ирина Иванова,* вы пойдёте на концерт?).

Односоставное предложение (Зима; Вот школа; Цыплят по осени считают; Завтра иду в театр; Пойдёшь со мной?; Не скучай!; Школу отремонтируют летом; Буду рад вас видеть; Мне недоровится).

Сложное предложение.

Сложносочинённое предложение (Солнце скрылось, и небо потемнело; Я вернулся домой, а брат пошёл на тренировку; У него было мало времени, но он смог хорошо подготовиться к экзамену; Всё проходит, да не всё забывается).

Сочинительные союзы (соединительные, противительные, разделительные) в сложносочинённом предложении.

Сложноподчинённое предложение.

Типы придаточных предложений: подлежащее (*Тот, кто лишён истинных друзей, поистине одинок*), сказуемое (*Каков вопрос, таков ответ*), определительное (*Дом, в котором я вырос, находится недалеко от бульвара*), дополнительное (*Ариф узнал, что его друг успешно сдал экзамен*), обстоятельственное (места – *Летом я поеду туда, где прошло мое детство*; времени – *Он вернулся поздно, когда все уже спали*; меры и степени – *Удар был настолько сильным, что вратарь не успел среагировать на него*; причины – *Я пошёл в библиотеку, потому что мне нужно было написать доклад*; образа действия – *Он поступил так, как я ему посоветовал*; цели – *Я обратился к другу, чтобы он помог мне решить эту проблему*; условия – *Если ты опоздаешь, я погожду тебя*).

Подчинительные союзы и союзные слова в сложноподчинённом предложении.

Бессоузное сложное предложение. (Я не ошибся: он смог правильно ответить на вопросы; Наступила осень, дни стали короче; Лес рубят – щепки летят).

Речевой этикет. Приветствие, прощание, желание, поздравление, просьба, благодарность.

ЛИТЕРАТУРА

1. Бабаев И., Векилова Л. Русский язык. Учебник для 5 класса. – Баку: «Асполиграф», 2006.
2. Джсафаров М., Сулейманов С. Русский язык. Учебник для 6 класса. – Баку: «Асполиграф», 2006 – 2012.
3. Мирзоев С., Исламова С. Русский язык. Учебник для 7 класса. – Баку: «Асполиграф», 2007.
4. Сафарова Н., Аббасова С. Русский язык. Учебник для 8 класса. – Баку: «Асполиграф», 2007.
5. Сулейманов С., Гамирова А. Русский язык. Учебник для 9 класса. – Баку: «Асполиграф», 2007.
6. Гамидов И., Джалаева И. Русский язык. Учебник для 10 класса. – Баку: «Тэхси», 2008.
7. Пашиева А., Бедалова Н., Кулиева Х. Русский язык. Учебник для 11 класса. – Баку: «Чашыоглу», 2011.
8. Русский язык (для азербайджанского сектора). Тестовые задания. 7 класс. Специальный выпуск журнала «Абитуриент» – 2011.

ДОПОЛНИТЕЛЬНАЯ ЛИТЕРАТУРА

1. Бедалов Ч., Бедалова Н. Русский язык. Учебник для 5 класса. – Баку: «Кёвсяр», 2012.
2. Бедалов Ч., Бедалова Н., Гусейнова С. Русский язык. Учебник для 6 класса. – Баку: «Кёвсяр», 2013.
3. Пашиева А., Бедалова Н., Кулиева Х. Русский язык. Учебник для 7 класса. – Баку: «Хазар», 2011.
4. Пашиева А., Алиева С., Зейналова Н. Русский язык. Учебник для 8 класса. – Баку: «Чашыоглу», 2011.
5. Пашиева А., Алиева С., Зейналова Н. Русский язык. Учебник для 9 класса. – Баку: «Чашыоглу», 2011.

Программа вступительного экзамена по русскому языку для азербайджанских школ составлена на базе учебной программы для общеобразовательных школ с азербайджанским языком обучения, утвержденной Министерством образования Азербайджанской Республики, и принятая после широких обсуждений на научно-методическом семинаре по русскому языку при ГКПС.

Руководитель семинара канд. пед. наук Н.Ч. Бедалова

ГКПС выражает глубокую благодарность участникам семинара, принявшим участие в составлении и обсуждении данной программы.

ƏRƏB DİLİ

FONETİKA

Səs-hərf münasibəti. Qısa və uzun saitlər. Saitlərin yazında ifadəsi. Hərkəkələr. Azərbaycan dilində oxşarı olan və olmayan ərab dili samitləri. Bəzi ərab dili samitlərindən əvvəl və ya sonra gələn [ə], [ə̄], [i] və [ī] saitlərinin qalınlaşması. İkişəkilli və dördşəkilli hərfər. شَهْمِسِيَّةٌ وَ قَمَرِيَّةٌ وَ قَفْرِيَّةٌ samitlər. حَرْفُ الشَّمْسِيَّةِ وَ حَرْفُ الْقَمَرِيَّةِ وَ حَرْفُ الْقَفْرِيَّةِ. [au] diftonqu və [ey] səs birləşməsi. Əlif, vav və ya hərfərinin vəzifələri. حَرْفُ الْعَلْبَةِ، وَ حَرْفُ الْهَمْزَةِ.

Həmzə samiti. الْهَمْزَةُ. Dayaqsız və dayaqlı həmzə. Heca. Vurğu.

LEKSİKA

Sözün orfoqrafik xüsusiyyəti. Sözün kök və əlavə samitləri. Ərəb dilində sözlərin əsasən üç və ya dörd, bəzən isə iki samitdən ibarət olması, idiomlar, alınma sözlər, sinonimlər (الضدات), antonimlər (الضادات) və omonim sözlər. Sabit söz modelləri. Xüsusi işlənmə qaydaları olan leksik vahidlər (məsələn: حَتَّىٰ، شَيْءٌ sözünün işlədilməsi, "ya ... ya da", nə ... nə də..., gəlinəcə isə... ifadələri: وَ ... وَ ؛ إِمَّا ... فَ ؛ إِمَّا ... إِمَّا ؛ لَا islədilən ərab söz və ifadələri. Kan felinin iştirak etdiyi ifadələr.

QRAMMATİKA (النحو) MORFOLOGİYA (الصرف)

İsim (اسم). Ümumi isim (الاسم). Xüsusi isim (الاسم العلم) Xüsusi isimlərin uzlaşan təyini söz birləşməsində işlədilməsi. İsimlərin qrammatik cinsi (النكير والتائيث في التذكير والتائيث في الاسماء) Tə-mərbutənin (ة) müxtəlif mənalarda işlədilməsi. Qrammatik cinsin mənaya görə fərqləndirilməsi. Müzəkkər və müənnas isimlər (الاسماء المذكره والمؤنثه). İsmiñ müəyyənliyi və qeyri-müəyyənliyi (المعنى والنكرة). Ad qruplu sözlərin təki (المفرد)، təsniyəsi (المثنى) və cəmi (الجمع المكسر) (الجمع السالم) və sıniq cəm (الجمع المجزوم) (الجمل). Düzgün cəm (الجمع السالم) və sıniq cəm (الجمع المجزوم) (الجمل). İsmiñ hallanma növləri (اعراب الاسماء): üchallı hallanma, ikihallı hallanma (غير المنصرف), tərkibi hallanma, hallanmayan ad qruplu sözlər. İkihallı sözlərin üchallıya çevrilmesi. Sabit modelli isimlər. Məkan və ya zaman bildirən isim modelləri (اسم المكان والزمان) Alət bildirən isim modelləri (اسم الالات) Peşə sahibini bildirən isim modeli. Sahib mənalı sözlər. Sənədli sözlərin işlədilməsi. Mürəkkəb isimlər.

Sifət (الصفة). Nisbi sifətlər (الاسم المنسوب). Rəng və ya fiziki nöqsan bildirən sifətlər. Sifətin qrammatik cinsi (النكير والتائيث في الصفة). Sifətin hallanma növləri (اعراب الصفة). Üç hallı sifətlər. İkihallı sifətlər. Sifətin sonrakı isimlə izafəti. Mürəkkəb sifət.

غَيْرُ sözü ilə başlanan mürəkkəb sifətlər. Sifətlərin

dərəceləri (النفضيل). Üstünlük dərəcəsinin morfoloji və təsviri yolla ifadəsi. Fail və məfullar (الفاعل والمفعولات).

Say (الإعداد). Sıra sayıları və onların işlədilmə qaydası. Saatların dəqiqələrlə birlikdə ifadəsi (معرفة الوقت). Ayın, ilin tarixlərinin göstərilməsi. Miqdar sayıları (الإعداد الأصلي) və onların isimlərlə işlədilməsinə görə dörd qrupa bölünməsi (الإعداد المعدود) Kəsr sayıları (الإعداد الكسرية) Bölüşdürücü say. Faizlərin ifadəsi.

Əvəzlik (الضمائر). Şəxs əvəzlikləri (الضمائر المتصلة)، işarə əvəzlikləri (أسماء الإشارة) və sual sözləri (أدوات) (الاستفهام). İşarə əvəzliklərinin mübtəda və təyin kimi işlədilməsi. Bitişən əvəzliklər (الضمائر المتصلة). Bitişən əvəzliklərin ön qoşmalarla, köməkçi nitq hissələri, isimlərlə və fellərlə işlədilməsi. Bitişən əvəzliklərin «öz» mənasını bildirməsi. III şəxs əvəzliklərinin ismi cümlədə xəbər şəkilçisi kimi işlədilməsi. Nisbi əvəzliklər (الاسماء الموصولة).

Zərf (الظرف). Zərfərin təsirlik hal vasitəsi ilə əmələ gəlməsi və önqoşmalı zərfər. Zərflik kimi işlədilən söz birləşmələri. Hal zərfliyi. Mütləq tamamlıq (المفعول المطلق).

Fel (الفعل). Ərəb dilində fellərin üçsamitli (الفعال الثلاثي) və ya dördسامitli (الفعال رباعي) olması. Salim fellər (الفعال غير السالم) və qeyri-salim fellər (الفعال السالم). Sadə fellər (الفعل المزید فيه) və düzəltmə fellər (الفعل المجرد). I bab üçsamitli və dördksamitli salim fel modelləri. I bab salim fellərin keçmiş zamanı (الفعل الماضي)، indiki-gələcək zamanı (الفعل المضارع) və qəti-gələcək zamanı (الفعل المضارع المستقبل). Felin zamanlarının inkar formaları (نفي الفعل). I bab fellərin məsədər (المصدر)، fail (الفاعل) və məful (المفعول) formaları. Məsədlərin işlədilməsi (استعمال المصادر). Üçsamitli salim fellərin düzəltmə babları (الفعل المزید فيه). Düzəltmə bab fellərinin keçmiş və indiki-gələcək zamanda təsrif (تصريف الفعل المزید فيه في الماضي والمضارع). Düzəltmə babların məsədər, fail və məful formaları. Önqoşmalı fellər. Təsirli fellər (الفعل اللازم) və təsirsiz fellər (الفعل المتعدي). Salim fellərin arzu (فعل الامر)، şərt (الفعل المجزوم) və əmr (الفعل المنصوب) formaları. Arzu və şərt formalarından istifadə edilməsi şərait. Əmr formasının morfoloji və təsviri yolla əmələ gəlməsi. İnkərli əmr (نفي الامر). Salim fellərin sadə və düzəltmə bablarda məchul növü (الفعل المجهول). Köməkçi fellər (كان وأخواتها). Qeyri-salim fellərin təsnifati (الفعال غير المجهول). Əlavələr (الفعال المهموز) və misal fellər (الفعل المثل) və bu köklərdə baş verən fonetik dəyişikliklər.

Köməkçi nitq hissələri (الحروف). Bağlayıcılar, ön qoşmalar və onların cümlədə rolü, birləşən və ayrı yazılın ön qoşmalar. Ədatlar (الادوات). İnkər ədatları (نفي الادوات). İnkər ədatlarının işlədilməsi.

SİNTAKSIS

Söz birləşməsi. Uzlaşan təyini söz birləşməsi. Bitişən əvəzliliklə sözlərin uzlaşan təyini söz birləşməsi tərkibində işlənməsi. İzafət və onun növləri (اِضَافَة وَانواعُهَا). Çoxtərəfli izafət. Həmcins üzvlü izafət. Tərəflərindən biri isim olmayan izafət. Qarışq təyini söz birləşmələri.

Cümənin baş üzvləri və onların ifadə vasitələri. Köməkçi fellərin işlənməsi. (كَانَ وَاخْوَاتِهَا). Tərkibi xəbər. Vasitəli tamamlığın ifadəsi.

İsmi cümle. Xəbərin ad qruplu sözlə (isim, sıfət, say, əvəzlilik və zərf) ifadə edilməsi. Sadə müxtəsər ismi cümlədə söz sırası (الجملة الاسمية). (الجملة الاسمية البسيطة).

Sual cüməsi. (الجملة السؤالية). Sual cümləsinin ifadə vasitələri.

Feli cümle. (الجملة الفعلية). Feli cümlələrdə söz sırası

Mürəkkəb cümle. (الجملة المركبة). Tabesiz və tabeli mürəkkəb cümlələr. Mübtəda, zaman, məqsəd, tamamlıq (الجملة الواقعَة نَعْتَهُ), təyin (الجملة الواقعَة مَفْوِلاً بِهِ), şərt (الجملة الواقعَة حَالَهُ), hal (الجملة الشرطية) tabeli mürəkkəb cümlələrin yaranma üsulları. Klama bağlayıcılı tabeli mürəkkəb cümlə.

ƏDƏBİYYAT SİYAHISI

- Ə. Məmmədov. Ərəb dili. II sinif. Bakı. «Maarif», 1993.
- Ə. Məmmədov. Ərəb dili. III sinif. Bakı. «Maarif», 1992.
- Ə. Məmmədov. Ərəb dili. IV sinif. Bakı. «Maarif», 1992.
- Ə. Məmmədov. Ərəb dili. V sinif. Bakı. «Maarif» 1993
- Ə. Məmmədov. Ərəb dili. VI sinif. Bakı. «Maarif», 1994.

Ərəb dili fənnindən qəbul intahani programı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ümumtəhsil məktəblərinin fənn proqramları və dərsliklər əsasında tərtib edilmiş və Taləbə Qəbulu üzrə Dövlət Komissiyasının ərəb dili fənni üzrə elmi-metodiki seminarında geniş müzakirələrdən sonra qəbul olunmuşdur. Seminarın rəhbəri: filologiya elmləri doktoru M.Q.Qənbərli.

Taləbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyi programın tərtibində və təkmilləşdirilməsində zəhməti olan seminar iştirakçılarına dərin minnətdarlığını bildirir.

PROQRAMA ƏLAVƏ

(QRAMMATİK TERMİNLƏR LÜĞƏTİ)

1. Fonetika	علم الأصوات اللغوية
2. Ərəb hərfləri	الحروف العربية
3. Azərbaycan dilində oxşarı olan və olmayan ərəb hərfləri	الحروف العربية المتشابهة وغير المتشابهة بالحروف الأذرباجانية
4. Səs	صوت (أصوات)
5. Hərəkələr	الحركات
6. Fəthə	فتح
7. Kəsrə	كسر
8. Damma	ضمة
9. Sükun	جرم
10. Təşdid	شدة ، تشديد
11. Uzunluq bildirən hərf(lər)	حرف(حروف) المد

12. Samit hərf	حرف صامت
13. Sait hərf	حرف صوتي
14. Şəmsiyyə və qəməriyyə samitlər	الحروف الشمسية والحرروف القمرية
15. Əlif, vav və yə hərflərinin vəzifələri	وظائف حروف ا، و، ي
16. Diftonq	إذْعَام حُرْفِ الْعَلَةِ
17. Birləşdirici həmzə	همزة الوصل
18. Ayırıcı həmzə	همزة القطع
19. Dayaqsız həmzə	همزة على السطر
20. Dayaqlı həmzə	همزة على الحرف
21. Həmzə dayağı	ارْتِكَازُ لِلْهَمْزَةِ
22. Heca	مقطع (مقاطع) كلمة
23. Vurğu	الثرة
24. Kök samiti	حرف أصلي
25. Leksika	متن اللغة
26. İsim	الاسم
27. Sözün kök və əlavə samitləri	الحروف الأصلية والمزيدة لكلمات
28. Üçsamitli	ثلاثية الأصل
29. Dördəsamitli	رباعية الأصل
30. Alınma sözlər	الكلمات الداخلية
31. Sinonimlər	(المترادف) ات
32. Antonimlər	ضد (أضداد)، مضاد
33. Omonimlər	مشترك (ات) لفظي
34. İdiomlar	عبارات اصطلاحية
35. Model (lər)	وزن (أوزان)، قلب، صيغة
36. Modelə uyğun	مؤzonون
37. Qrammatika	علم النحو
38. İsim	الإسم
39. Xüsusi isim	إسم العَلَمِ
40. Ümumi isim	إسم الجنس
41. Tə-mərbütə	ثاء مربوطة
42. Müənnəs söz	كلمة مؤنثة
43. Müzəkkər söz	كلمة مذكورة
44. Müştərək cinsli söz	كلمة مشتركة الجنس
45. Müənnəslik əlaməti	علامة التأنيث
46. Müəyyənlik	المعرفة
47. Müəyyənlik artikeli	"ال" المعرفة
48. Qeyri-müəyyənlik	النكرة
49. Tək	المفرد
50. Təsniyə	المثنى ، التثنية
51. Cəm	الجمع
52. Düzgün cəm	الجمع السالم
53. Sınıq cəm	الجمع المكسّر
54. Hallanma	الإعراب ، الصرف
55. Adlıq hal	مزروع
56. Yiyəlik hal	مجرور
57. Təsirlik hal	منصوب
58. Əvəzedici tənvin	تقوين العِوْضِ
59. Üçhallı	منصرف، بثلاث علامات الإعراب
60. İkihallı	غير المنصرف
61. Hal əlaməti olmayan	بلا علامة الصرف
62. Məkan və zaman bildirən isimlər	أسماء المكان و الزمان
63. Alət bildirən isimlər	أسماء الآلات
64. Peşə sahibi bildirən sözlər	أسماء الصناعة
65. Mürəkkəb isimlər	الأسماء المركبة
66. Sifət	الصفة ، النعت
67. Nisbi sifətlər	الاسم المنسوب
68. Sifətin isimlə izafəti	اضافة الصفة بالأسماء

69. Mürəkkəb sifət	الصفة المركبة	130. İkqiqt qeyri-salim fel	الفعل غير السالم مرتين
70. Müqayisə dərəcəsi	درجة التفضيل النسبي	131. Köməkçi nitq hissələri	الحروف
71. Üstünlük dərəcəsi (morpholoji)	اسم التفضيل (المorphologique)	132. Ön qoşma(lar)	حرف (حروف) الجر
72. Üstünlük dərəcəsi (təsviri)	اسم التفضيل (التصويري)	133. Bağlayıcı(lar)	العطف
73. Rəng bildirən sifətlər	اسم اللون	134. Ədat(lar)	اداة (ادوات)
74. Fail	إسمُ أفعال، فاعل	135. İnkar ədat(lar)	اداة (أدوات) النفي
75. Məful	إسم المفعول، مفعول	136. Mütləq inkar	لا البرية
76. Say(lar)	عدد (الأعداد)	137. Şərt forması ilə işlənən ədatlar	أدوات الجزم
77. Sıra sayıları	الأعداد الترتيبية	138. Arzu forması ilə işlənən ədatlar	أدوات النصب
78. Miqdar sayıları	الأعداد الأصلية	139. Sual ədatları	أدوات الاستفهام
79. Kəsr sayıları	الأعداد الكسرية	140. Uzlaşan təyini söz birləşməsi	العبارة المعنوية المتطابقة
80. Bölüşdürücü sayılar	الأعداد التوزيعية	141. Uzlaşma	مطابقة
81. Faiz	نسبة مئوية	142. Sifətin isimlə uzlaşması	مطابقة النعت والمنعم
82. Sayilan (isim)	المعدود	143. Təyinlənən (isim)	الموصوف، المنعم
83. Əvəzlilik(lər)	الضمير (الضمائر)	144. Söz birləşməsi	عبارة لخطية
84. Şəxs əvəzlilikleri	الضمائر المقصولة	145. İzafət	الإضافة
85. Bitişən əvəzliliklər	الضمائر المتنصلة	146. Sadə izafət	الإضافة البسيطة
86. I şexs	مُتكلّم (ة)	147. Coxtərəfli izafət	الإضافة الكثيرة الجوانب
87. IIşexs	مُخاطب (ة)	148. Həmcins üzvlü izafət	الإضافة بأعضاء متجانسة
88. III şexs	غائب (ة)	149. Qarşıq təyini söz birləşməsi	الإضافة باللغت
89. İşarə əvəzlilikleri	اسم (اسماء) الإشارة	150. Mübtəda	مبتدأ
90. Nisbi əvəzliliklər	اسم (اسماء) الموصول	151. Köməkçi mübtəda	المبتدأ المساعد
91. Aid əvəzlilik	ضمير عائد	152. Fail, feli cümlənin mübtədəsi	فاعل
92. Sual əvəzliliyi	إسم (حرف) الاستفهام	153. Xəbər	خبر
93. Zərf	الطرف (الظرف)	154. Tamamlıq	مفعول به
94. Fel	الفعل (الأفعال)	155. Hal zərfliyi	ظرف الحال
95. Üç kök samitli fel	الفعل التائي الأصل	156. Mütləq tamamlıq	المفعول المطلق
96. Dörd kök samitli fel	الفعل الرباعي الأصل	157. Səbəb və məqsəd zərfi	مفعول لأجله، ظرف السبب وقصد
97. Felin birinci kök samiti	فاء الفعل	158. İsmi cümlə	جملة اسمية
98. Felin ikinci kök samiti	عين الفعل	159. Feli cümlə	جملة فعلية
99. Felin üçüncü kök samiti	لام الفعل	160. Tabeli mürəkkəb cümlə	جملة مركبة تابعة
100. Salim fel	فعل سالم	161. Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə	الجملة الواقعية مفعولا به
101. Qeyri-salim fel	فعل غير سالم	162. Təyin budaq cümləli tabeli mürəkkəb cümlə	الجملة الواقعية نعتا
102. Sadə fel(I bab)	فعل مجردة	163. Zərf budaq cümləli tabeli mürəkkəb cümlə	الجملة الظرفية
103. Düzəltmə bab fellər	فعل المزيد	164. Şərt budaq cümləli tabeli mürəkkəb cümlə	الجملة الشرطية
104. Bab	باب	165. Hal budaq cümləli tabeli mürəkkəb cümlə	الجملة الواقعية حالا
105. Köməkçi fel	فعل مساعد	166. Zaman budaq cümləli tabeli mürəkkəb cümlə	الجملة الواقعية ظرف الزمان
106. Başlangıç felləri	أفعال الشروع	167. Səbəb və məqsəd budaq cümləli tabeli mürəkkəb cümlə	الجملة الواقعية ظرف
107. Davamiyyət felləri	أفعال الاستمرار	168. İşlənmə	القصد
108. İndiki zamanda olan fel	فعل مضارع	169. İfadə	تغيير (تعابير) لخطي ، عبارة
109. Keçmiş zamanda olan fel	فعل ماض	170. İşlənmiş	مستعمل
110. Gələcək zaman	فعل مُسبق	171. Tamamlamaq	أكمل
111. Felin inkari	نفي الفعل	172. Hallandırmaq	أعراب ، صرف
112. Məsdər	مصدر ميمي	173. Müxtəlif mənalar	المعاني المختلفة
113. Mim məsdəri	تصريف الفعل	174. Təyin etmək	عين
114. Fel təsirifi	الفعل المتنعدى	175. Göstərmək, işarə etmək	أشارة
115. Təsirli fel	الفعل اللازم	176. Variant, bənd	بند (بنود)، شكل (أشكال)، نوع
116. Təsirsiz fel	الفعل المجزوم	177. Uyğun, münasib	(أنواع)
117. Şərt formasında olan fel	الفعل المنصوب		موافق ، مناسب
118. Arzu formasında olan fel	الأمر		
119. Əmr forması	تهي الأمر		
120. Əmrin inkarı (qadağan)	الفعل المجهول		
121. Məchul növ	الفعل المجهول		
122. Həmzəli fel	الفعل المهموز		
123. I kök samiti həmzəli	فعل عينه مهموز		
124. II kök samiti həmzəli	فعل لامه مهموز		
125. III kök samiti həmzəli	الفعل المضاعف		
126. Müdaaf fel	أفعال المثال		
127. Misal fel	الفعل الأجوف		
128. Boş fel	الفعل الناقص		
129. Naqis fel			

FARS DİLİ

Fars dilindən qəbul imtahani programı ümumtəhsil məktəblərinin II-XI və V-XI siniflərinin fars dili proqramları əsasında hazırlanmışdır. Abituriyentlərin istifadəsinə verilən bu program əvvəlki fars dili proqramlarının təkmilləşdirilmiş variantıdır.

Xatırladırıq ki, abituriyentlər qəbul imtahanlarına hazırlaşan zaman proqramda verilmiş fonetik, leksik və qrammatik materialları dərindən mənimsemək üçün ümumtəhsil məktəblərində istifadə olunan fars dili dərsliklərinə müraciət etməlidirlər.

DİL MATERİALLARI FONETİKA

Səs və hərf: sait səslər (uzun və qısa saitlər). Diftong. Samit səslər. گ (kaf) və گ (qaf) hərfələri ə ə u saitlərindən və həmcinin ou diftonqından əvvəl gələrkən گ hərfinin «komissiya» sözünün ilk hərfi (ک) kimi, گ hərfinin isə «qaz» sözündəki (ق) kimi tələffüz olunması. Qalan bütün məqamlarda (k) və (g) səslərini bildirməsi.

Səs-hərf münasibətləri. Fars hərfələri ilə yazılın sözlərin tərkibində hərfi işarəsi olan səslər, yəni yazılın hərfələr və hərfi işarəsi olmayan ə, e, o səsləri. Sözə hərfərlə səslərin kəmiyyəti.

Bəzi hərfərin bir neçə səsi bildirməsi (məs: و - o, u, v, ^ ou) və əksinə bir neçə hərfin yalnız bir səs bildirməsi: (məs. z səsinin hərfi işarələri: ذ (zal) - ج (ze) - ض (zad) - ظ (za)). Bəzi hərfərin həm sait, həm də samit səsləri bildirməsi (məs. ه (ha) h, e - و (vav) o, u, v, ou - ی (ye) i, y hərfəri).

Fars dilində işlənən "təşdid", "tənvin" və "həmzə" işarələri. ع (eyn) hərfinin saitdən əvvəl tələffüz olunmaması. Bəzi sözlərdə خ (xe) ilə "ا" əlefin arasında yazılın "و" (vav) hərfinin tələffüz olunmaması. (Məs: خواهش (خواهش) - خواب (خواب) - خواندن (خواندن) - Vurğu (Vurğu). Heca. Hecada transkripsiyanın nəzərə alınması.

LEKSİKA

Sözlərin ifadə etdiyi mənalara görə təsnifi: əşya adları, ümumi və xüsusi ad bildirən sözlər (isim); əlamət, rəng və keyfiyyət bildirən sözlər (sifət); kəmiyyət, sira bildirən sözlər (say); iş, hal, hərəkət bildirən sözlər (fel); hərəkətin icrasının zamanını, məkanını, tərzini və s. xüsusiyyətlərini bildirən sözlər (zərf). Sadə, düzəltmə (ön və son şəkilçilərlə düzələn sözlər) və mürəkkəb sözlər. Sinonim, omonim, antonim sözlər. Fars dilində işlənən ərəb mənşəli sözlər. Məsələn:

شعر - معنا - ظهر - ضربه - غالب - مطبخ - ثروت - تحصيل

QRAMMATİKA

MORFOLOGİYA

NİTQ HİSSƏLƏRİ:

İsim. İsmə verilən suallar. İsmən mənaca növləri. Konkret, mücərrəd, ümumi və xüsusi, cəm və toplu

isimlər. Mücərrəd isim düzəldən ى (i) ی şəkilçisini qəbul edən sözlərdə vurgunun yeri. (Məs:

علمی - خوبی - بزرگی - کودکی və s.) Sonu "a", "u" və "e" saitləri ilə bitən sözlərdə "یا" (يابي) - nin yazılış və oxunuşu qaydaları. İsmən qeyri-müəyyənlik kateqoriyası. Vurgunun yeri. (Məsələn:

دانش آموزی - کتابی - آموزگاری - نویسنده ای İsmən vahidlik kateqoriyası. İsmən kəmiyyət kateqoriyası: İsimlərin fars dilinə mənsub ھ (ha), ان (an) və ərəb mənşəli ات (at), ين (in) və ون (un) cəm şəkilçiləri ilə cəmlənmə qaydaları. ان (an) cəm şəkilçisi ilə cəmlənən sözlərin oxunuş və yazılış qaydaları. Sınıq cəm. İsmən quruluşca növləri: sadə, düzəltmə və mürəkkəb isimlər. Mürəkkəb isimlərin tərkib hissələri. Azərbaycan dilindəki ismin hallarının fars dilində qarşılığı və ifadə qaydaları. Yiyəlik halin fars dilində verilməsində əsasən izafət tərkibindən (məs. tələbənin kitabı - کتاب داشچو), yönlük halda به (be) ön qoşmasından, təsirlik halda را (ra) son qoşmasından, yerlik halda در (dər), çıxışlıq halda از (əz) ön qoşmalarından istifadə olunması. Fars dilində qoşma kimi işlənən bəzi sözlər.

(Məs: جلو - نزد - پهلو - پیش - پشت - سر və s.).

İsmən mansubiyət kateqoriyası. Mənsubiyyət şəkilçiləri. İsmən xəbərlik kateqoriyası. Xəbər şəkilçilərinin oxunuş və yazılış qaydaları.

Sifət. Sifətə verilən suallar. Sifətin quruluşca növləri: sadə, düzəltmə və mürəkkəb sifətlər. Əlamət, keyfiyyət, oxşarlıq və rəng bildirən sifətlər. Sifətin dərəcələri. Adı, müqayisə تر (ter) şəkilçili) və üstünlük ترین (terin) şəkilçili) dərəcəsində işlənən sifətlərin təyini söz birləşmələri tərkibində işlənmə yeri. Nisbi sifətlər. İsmən sonuna vurgulu ى (i) نسبت (يابي نسبت) şəkilçisini artırmaqla nisbi sifətlərin əmələ gəlməsi.

چوبی - پشمی - تبریزی - شهری

Laiqlik bildirən ى (i) لیاقت (يابي لياقت) şəkilçisi.

Saya. Saya verilən suallar. Sayın mənaca növləri. Miqdardır sayıları, sıra sayıları, kəsr sayıları, onluq kəsr və faiz. Təkliklər, 11-dən 19-a qədər miqdardır sayılarının quruluşu, onluqlar, yüzlükler, minliklər, qarışiq-mürəkkəb sayılar. Onların rəqəmlərlə və hərfərlə yazılış, oxunuş qaydaları. Sıra sayılarının م (om), مین (omin), می (omi) şəkilçiləri ilə əmələ gəlməsi. Miqdardır və sıra sayılarının söz birləşmələrində işlənmə yeri (yanaşma və izafət əlaqəsində). Aynın və ilin tarixlərinin fars dilində ifadəsi. Vaxtin saat və dəqiqələrlə ifadə qaydaları.

Əvəzlik. Əvəzliyin mənaca növləri. Şəxs əvəzlikləri, işarə əvəzlikləri, sual əvəzlikləri, qeyri-müəyyən əvəzlikləri, qayıdlı əvəzlikləri, təyini əvəzliklər. Üçüncü şəxsin tək və cəmində işlənən sinonim şəxs əvəzlikləri.

Fel. Məsdər və onun şəkilçiləri. Felin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb fellər. Düzəltmə felləri əmələ gətirmək üçün istifadə olunan ön şəkilçilər: فرو - باز (فرو باز).

– در بر – Düzəltmə fellərlə onların əmələ gəlməsində iştirak edən sadə fellər arasındaki məna fərqləri. (məs.: خوردن - xordən - bərxordən).

Fel əsasının alınma qaydası. Felin keçmiş zaman formaları: şühudi keçmiş (mazi-ye motləq) və bitməmiş keçmiş (mazi-ye estemərəri) zaman formalarının təsdiq və inkar forması, vurğunun yeri. Bitməmiş keçmiş zamanın davam forması **ملموس** (mazi-ye məlmus). Keçmiş zaman feli sıfətinin əmələ gəlmə qaydası. Nəqli keçmiş (mazi-ye nəqli) və uzaq keçmiş (mazi-ye bəid) zamanlarının təsdiq və inkarı və onlarda vurğunun yeri. Felin bağlama. Fellərdən kök alma qaydaları baxımından onların tam, qiysi (qaydalı) və səmai (qaydasız) qruplara bölünməsi. Felin indiki zamanı **زمان حال** (zəman-e hal) və onun təsdiq və inkarı, vurğusu. İndiki zamanın işlənmə yerindən asılı olaraq, həm də onun Azərbaycan dilindəki qeyri-qəti gələcək zamanı bildirməsi. Felin indiki zamanının davam forması **مضارع ملموس** (mozare məlmus). Felin qəti gələcək zaman forması **مستقبل** (mostəgbəl). Qeyri-qəti və qəti gələcək zaman formalarının təsdiq və inkarı, vurğusu. Felin əmr şəkli. Əmr şəklinin təsdiq və inkarı, vurğusu.

Felin iltizam forması **مضارع التزامي** (mozare-ye eltezami), onun işlənmə yerləri. İltizam formasının təsdiq və inkar şəkli, vurğunun yeri. Felin vacib, bacarıq, şərt şəkilləri. Vacib şəklini əmələ gətirmək üçün **باید** (bayəd) və ya **می بايستی** (bayestə) ... sözlərdən, bacarıq şəklini əmələ gətirmək üçün **توانستن** (təvanestən) felindən, arzu və istək şəklini əmələ gətirmək üçün **خواستن** (xastən) köməkçi felindən və **کاش** (kaş), **(ey)** **کاش** (kaş) ədatlarından istifadə edilməsi və onların müxtəlif zamanlarda işlədilməsi. Felin şərt şəklində **اگر** (əgər), **هرگاه** (hərgah) və **در صورتیکه** (dər surətikə) bağlayıcılarının işlədilməsi. Felin təsirlik kateqoriyası. Təsirli və təsirsiz fellər. Felin məlum və məchul növləri.

Zərf. Zərfin mənaca növləri: zaman, məkan, miqdar və tərzi - hərəkət zərfləri. İnkər və oxşarlıq bildirən zərflər. Zərfin quruluşca növləri: sada, düzəltmə, mürəkkəb zərflər.

Qoşma. **به** (be), **با** (ba), **از** (dər), **اوز** (bəra-ye...), **مانند** (manənd-e...), **مثل** (mesl-e..) **نظیر** (nəzir-e) önqoşmaları və **را** (ra) sonqoşması. Önqoşmaların işlənmə məqamları. Önqoşma kimi işlənən sözlər – söz-qoşmalar: **نزد** (nəzd), **پیش** (piş), **رو** (ru), **پهلو** (pəhlü), **پشت** (poşt), **سرا** (sər) və s. Bəzi qoşmaların və söz-qoşmaların izafətlə işlənməsi. Məs.: **پیش، پهلو، نظیر، پشت، رو، مانند، برای، سرا، نزد، مثل**

Bağlayıcı. Bağlayıcıların quruluşca növləri. Sadə və mürəkkəb bağlayıcılar. Tabesizlik əlaqəsi bildirən bağlayıcılar. **و** (və), **هم** (həm), **نیز** (niz), **اما** (emma), **لakin** (laken), **با** (ya) və **گاه** (qah). Qoşa və daha çox təkrarən işlənən bağlayıcılar (Məsələn: **گاه... گاه؛ یا... یا...** və s.). Tabelilik əlaqəsi bildirən bağlayıcılar **که** (ke), **وقتیکه** (vəqtikə), **هنگامیکه** (henqamike), **اگر** (əgər), **هرگاه** (hərqah) və s. Bağlayıcılarda vurğunun yeri.

SİNTAKSIS

Söz birləşmələri. Təyini söz birləşmələri: izafət vasitəsilə əmələ gələn söz birləşmələri, yanaşma əlaqəsi ilə əmələ gələn söz birləşmələri. Izafət tərkibi və izafət zənciri. Izafət tərkibinin yalnız iki tərəfdən ibarət olması.

Məs:

حکایت جالب – اتفاق بزرگ – دانش آموزان ممتاز

İzafət zəncirinin isə üç və daha çox tərəfdən ibarət olması.

Məs.: دفتر زبان فارسی؛ دفتر زبان فارسی دانش آموز؛

دفتر زبان فارسی دانش آموز کوشما.

İzafətin ifadə etdiyi məna əlaqələri.

Yiyəlik, malikiyyət əlaqəsinin **مال** (mal) sözü ilə ifadə olunması.

Cümə. Cümə üzvləri: baş üzvlər – mübtəda, xəbər; ikinci dərəcəli üzvlər – təyin, tamamlıq (vasitəli, vasitəsiz), zərflik.

Nitq hissələri ilə ifadə olunmasına görə xəbərin növləri: felin xəbər – yalnız fel ilə ifadə olunur. İsmi xəbər – feldən başqa digər nitq hissələri ilə ifadə olunur. İsmi xəbər şəkilçilərinin tam və qısa formaları.

İnkərliq bildirən **نیست** (nist) sözünün şəxslər üzrə dəyişməsi.

Sadə cümlə. Sadə müxtəsər və sadə geniş cümlə. Sual cümlələri. Sual cümlələrinin quruluşu. İntonasiya əsasında qurulan sual cümləsi. Nümunə:

ابن قلم است؟

این حکایت در کتاب زبان فارسی هست؟

Sual əvəzlikləri və sual ədatları ilə qurulan sual cümlələri. Sual ədatlarında vurğunun yeri. Nümunə:

الآن ساعت چند است؟ پس شما در ریف چند نشسته بودید؟ مگر شما "خمسة" نظمی را خوانده اید؟ آیا، روز استراحت به گردش می روی؟

Sual cümlələrinə verilən təsdiq və ya inkar cavab cümlələrinin quruluşu.

Həmcins üzvlü sadə cümlələr. Həmcins mübtədalı, həmcins xəbərli, həmcins tamamlıqlı, həmcins təyinli, həmcins zərflikli cümlələr. Mürəkkəb cümlə. Tabeli və tabesiz mürəkkəb cümlələr. Tabeli mürəkkəb cümlənin tərkib hissələri olan baş və budaq cümlələr. Təyin budaq cümləli tabeli mürəkkəb cümlə, onun əmələ gəlmə qaydası, təyin olunan sözün sonunda **با اشاره** (ya-ye eşare) adlanan **که** (ke) bağlayıcısının işlənməsi. Təyin budaq cümləsinin, baş cümlənin təyinindən başqa bütün üzvlərini (ismi xəbərin ad hissəsini) təyin edə bilməsi. Tamamlıq, zaman, şərt, səbəb, məqsəd və güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələr. Tabeli mürəkkəb cümlələrin əmələ gəlməsində işlənən bağlayıcılar.

ƏDƏBİYYAT SİYAHISI

1. M. Sultanov, R. Axundova. Fars dili, II sinif. "Maarif", 1993.
2. N. Hatəmi, M. Rəhimov. Fars dili, III sinif "Maarif", 1993.
3. T. Rüstəmova. Fars dili. IV sinif (təmayül məktəblər üçün). "Maarif", 1992.
4. T. Seyidov, Fars dili, V sinif. «Maarif», 1993.
5. H. Mahmudov, T. Seyidov, R. Axundov. Fars dili. VI sinif. "Maarif", 1991.
6. A. Ələkbərova, M. Məmmədova. Fars dili. VII sinif. "Maarif", 1991.

7. A.Ələkbərova, S.Hüseyinli. *Fars dili. V III sinif. "Maarif"*, 1993.
8. N.Hatəmi, Ş.Şirəliyev. *Fars dili. IX sinif. "Maarif"*, 1993.
9. N.Hatəmi, Ş.Şirəliyev. *Fars dili. X sinif. "Maarif"*, 1994.
10. N.Hatəmi, Ş.Şirəliyev. *Fars dili. XI sinif. "Maarif"*, 1996.

Fars dili fənnindən qəbul imtahani programı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ümumtəhsil məktəblərinin fənn proqramları və dərsliklər əsasında tərtib edilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fars dili fənni üzrə elmi-metodik seminarında geniş müzakirələrdən sonra qəbul olunmuşdur.

Seminarnın rəhbəri F.B.Firidova

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyi programın tərtibində və təkmilləşdirilməsində zəhməti olan seminar iştirakçılarına dərin minnətdarlığını bildirir.

PROQRAMA ƏLAVƏ **(QRAMMATİK TERMİNLƏR LÜĞƏTİ)**

1. Fonetika	او اشناسی
2. Transkripsiya	آوانویسی
3. Leksika	لغت
4. Leksikologiya	واژه شناسی
5. Qrammatika	دستور
6. Morfologiya	صرف
7. Sintaksis	نحو
8. Diftonq	دیفتونگ
9. Səs və hərf	صدا و حرف
10. Sait	مصوت
11. Samit	صامت
12. Uzun saitlər	مصوت های بلند
13. Qısa saitlər	مصوت های کوتاه
14. Təşdid işarəsi	اشاره تشدید
15. Tənvin işarəsi	اشاره تنوین
16. Həmzə işarəsi	اشاره همزه
17. Vurğu	تکیه (ضریبه)
18. Heca	هجا
19. Şəkilçi	وند
20. Ön şəkilçi	پیشوند
21. İç şəkilçi	میانوند
22. Son şəkilçi	پسوند
23. Sözdüzəldici şəkilçi	وند و اژه ساز
24. Ərab mənşəli sözlər	كلمات عربى
25. Qohum sözlər	كلمات هم خانواده
26. Sinonim sözlər	كلمات مترادف
27. Antonim sözlər	كلمات متضاد
28. Omonim sözlər	كلمات مشابه
29. Nitq hissələri	اجزاي كلام
30. Nitq hissəsi	جزء كلام
31. Tərkib hissələr	اجزاي تركيب
32. İsim	اسم
33. Sadə isimlər	اسامي ساده

34. Düzəltmə isimlər	اسامي مشتق
35. Mürəkkəb isimlər	اسامي مرکب
36. Cəm şəkilçiləri	وندهاي جمع
37. Düzgün cəm forması	جمع مصحح
38. Sınıq cəm forması	جمع مكسر
39. Mücərrəd isimlər	اسامي معنى
40. Konkret isimlər	اسامي ذات
41. İsimlərin cəmlənməsi	جمع اسامي
42. Toplu isimlər	اسامي گروهه
43. Ümumi isimlər	اسامي عام
44. Xüsusi isimlər	اسامي خاص
45. Qeyri-müəyyənlik bildirən "ى" (i) şəkilçisi	ياب نکره
46. Vahidlik bildirən "ى" (i) şəkilçisi	ياب وحدت
47. İşarə bildirən "ى" (i) şəkilçisi	ياب اشاره
48. Nisbi sıfət əmələ gətirən "ى" (i) şəkilçisi	ياب نسبت
49. Mücərrədlik bildirən "ى" (i) şəkilçisi	ياب مصدرى
50. Layiqlik bildirən "ى" (i) şəkilçisi	ياب لياقت
51. Mənsubiyyət şəkilçiləri	ضمائر متصلة
52. Mənsubiyyət şəkilçisi	ضمير متصلة
53. Xəbərlik kateqoriyası	رابطه خبرى
54. Sifət	صفت
55. Sifətin quruluşca növləri	أنواع ساختمان صفت
56. Sada sıfətlər	صفات ساده
57. Düzəltmə sıfətlər	صفات مشتق
58. Mürəkkəb sıfətlər	صفات مرکب
59. Sifətin dərəcələri	درجات صفت
60. Sifətin adı dərəcəsi	صفت مطلق
61. Sifətin müqayisə dərəcəsi	صفت تفضيلي
62. Sifətin üstünlük dərəcəsi	صفت عالي
63. Say	عدد
64. Miqdar sayıları	اعداد اصلي
65. Sira sayıları	اعداد ترتيبى
66. Kəsr sayıları	اعداد كسرى
67. Onluq kəsrler	اعداد اعشارى
68. Faiz	درصد
69. Əvəzlik	ضمير(جاشين)
70. İşarə əvəzlikləri	ضمائر اشاره
71. Şəxs əvəzlikləri	ضمائر شخصي
72. Sual əvəzlikləri	ضمائر پرسشي
73. Qeyri-müəyyən əvəzliklər	ضمائر مبهمات (غير معين)
74. Qeyri-müəyyən əvəzliklər	ضمير مبهم
75. Təyini əvəzliklər	ضمائر تعيني
76. Qayıdış əvəzlikləri	ضمائر مشترك
77. Felin şəkilləri	وجوه افعال
78. Felin bacarıq şəkli	افعال اقتدارى
79. Felin vacib şəkli	وجه واجب
80. Felin şərtlər şəkli	وجه شرطى
81. Felin arzu şəkli	وجه آزو
82. Felin əmr şəkli	وجه امرى

83. Felin əmr şəklinin inkarı	انكار وجه امرى	114. Zaman mənası bildirən söz birləşmələri	ترکیب زمانی
84. Felin iltizam şəkli	وجه التزامي	115. Məkan mənası bildirən söz birləşmələri	ترکیب مکانی
85. İndiki zamanın iltizam forması	مضارع التزامي		
86. Keçmiş zamanın iltizam forması	ماضي التزامي	116. Zərf	ظرف
87. Felin şühudi keçmiş zaman forması	ماضي مطلق	117. Sadə zərfər	ظروف ساده
88. Felin bitməmiş keçmiş zaman forması	ماضي استمراري	118. Düzəltmə zərfər	ظروف مشتق
89. Felin nəqli keçmiş zaman forması	ماضي نقلی	119. Mürəkkəb zərfər	ظروف مرکب
90. Felin uzaq keçmiş zaman forması	ماضي بعيد	120. Zaman zərfi	ظرف زمان
91. Felin indiki zaman forması	زمان حال	121. Məkan zərfi	ظرف مكان
92. İndiki zamanın davam forması	مضارع ملموس	122. Kəmiyyət zərfi	ظرف كمی
93. Keçmiş zamanın davam forması	ماضي ملموس	123. Tərz-i-hərəkət zərfi	ظرف چگونگی
94. Felin gələcək zaman forması	مستقبل (زمان آینده)	124. Oxşarlıq bildirən zərf	ظرف تشبيه
95. Qeyri-qəti gələcək zaman forması	زمان آينده غير قطعى	125. İnkər zərfi	ظرف انكار
96. Feli bağlama	وجه وصفى	126. Qoşma	حروف اضافه
97. Keçmiş zaman feli sıfəti	صفت مفعولي	127. Bağlayıcı	حروف ربط
98. İndiki zaman feli sıfəti	صفت فاعلى	128. Tabesizlik	حروف ربط غير تابعى
99. Məsdər	مصدر	129. Sadə bağlayıcılar	حروف ربط ساده
100. Fel kökü	ريشه فعل	130. Mürəkkəb bağlayıcılar	حروف ربط مرکب
101. Fel əsası	اساس فعل		
102. Şəxs sonluqları	شناسه	131. Tam fellər	افعال تمام
103. Söz birləşmələri	ترکibeاي کلمه	132. Qaydalı fellər	افعال قياسي
104. Təyin olunan söz (izafət birləşməsinin birinci tərəfi)	مضاف	133. Qaydasız fellər	افعال سمعاً
105. Təyin (izafət birləşməsinin ikinci tərəfi)	مضاف اليه	134. Təsirli fellər	افعال متعدى
106. İzafət tərkibi (birləşməsi)	ترکيب اضافه	135. Təsirsiz fellər	افعال لازم
107. Yanaşma yolu ilə əmələ gələn birləşmələr	ترکيب همانجنب	136. Məlum fellər	افعال معلوم
108. İzafət zənciri	زنجبير اضافه	137. Məchul fellər	افعال مجهول
109. Mənsubiyət bildirən izafət birləşmələri	اضافه نسبى	138. İradi fellər	افعال ارادى
110. Yiyəlik mənası bildirən izafət birləşmələri	اضافه ملكى	139. İsmi xəbər	خبر اسمى
111. Məxsusluq bildirən izafət birləşmələri	اضافه تخصيصى	140. Feli xəbər	خبر فعلى
112. Cins mənası bildirən izafət birləşmələri	اضافه بيانى	141. Sadə müxtəsər cümlə	جمله ساده مختصر
113. Oxşayış mənası bildirən izafət birləşmələri	اضافه تشبيهي	142. Sadə geniş cümlə	جمله ساده مبسوط
		143. Bütöv cümlə	جمله كامل
		144. Yarımçıq cümlə	جمله ناقص
		145. Şəxssiz cümlə	جمله بي شخص
		146. Müstəqil cümlə	جمله مستقيم
		147. Qeyri-müstəqil cümlə	جمله غير مستقيم
		148. Həmcins üzvlü cümlələr	جملات با عضو همجنس
		149. Cümənin baş üzvləri	اعضای درجه يكم جمله
		150. Cümənin ikinci dərəcəli üzvləri	اعضای درجه دوم جمله
		151. Vasitəli tamamlıq	متتم بواسطه
		152. Vasitəsiz tamamlıq	متتم بي بواسطه
		153. Tabesiz mürəkkəb cümlə	جمله مرکب پيوسته
		154. Tabeli mürəkkəb cümlə	جمله مرکب تابعى
		155. Baş cümlə	جمله اصلی
		156. Budaq cümlə	جمله پিرو (جمله فرعى)
		157. Təyin budaq cümləsi	جمله پিرو تعیینى
		158. Tamamlıq budaq cümləsi	جمله پিرو متتمى
		159. Məqsəd budaq cümləsi	جمله پিرو مقصدى
		160. Şərt budaq cümləsi	جمله پিرو شرطى
		161. Səbəb budaq cümləsi	جمله پিرو سببى
		162. Zaman budaq cümləsi	جمله پিرو زمانى
		163. Güzəşt budaq cümləsi	جمله پিرو گشت
		164. Möterizə	پرانتز (پارانتر)